

1. Vəzifə nədir?

- vakansiyadır
- Hüquqi sənəddir
- Struktur vahiddir
- ✓ Xidməti yer
- İşdir

2. Menecment nədir?

- İdarəetmə metodikasıdır
- İdarəetmə metodudur
- ✓ Tabeçilikdə olanların və institusional strukturun deyil, işin idarə edilməsidir
- İdarəetmə vasitəsidir
- İdarəetmə taktikasıdır

3. İdarəetmə metodları dedikdə nə başa düşülür

- İdarəetmənin texniki vasitələri
- İdarəetmə üslubu
- Strateji idarəetmə
- ✓ İqtisadi, təşkilati, sosial-psixoloji
- Dövlət idarəetməsi

4. Ticarətin ümumi idarə edilməsini hansı nazirlik həyata keçirir?

- Ekologiya nazirliyi
- ✓ İqtisadiyyat Nazirliyi
- Vergilər nazirliyi
- Rabitə və İnformasiya Texnologiyaları nazirliyi
- Müdafiə nazirliyi

5. İdarəetmə məqsədi növin vasitəsilə həyata keçirilir

- İdarəetmənin texniki vasitələri ilə
- İdarəetmə aparatinın səmərələşdirilməsi
- Bazar mexanizmindən keçməklə
- İdarəetmə funksiyaları
- ✓ Göstəricilər bazasının yığılması

6. İdarəetmənin mahiyyəti nədir?

- İdarəetmə metodları sisteminin işlənməsi
- Menecmentin loqik sxeminin işlənməsi
- ✓ İdarəedən sistemin idarə olunan sistemə şüurlu təsir
- İdarəetmə effektivliyinin yüksəlməsi
- İdarəetmə normasının müəyyənləşməsi

7. Respublikada hansı departament bilavasitə ticarətlə əlaqədadır?

- ✓ İstehlak bazarına nəzarət departamenti
- Qiymətin əmələgəlməsi departamenti
- Antiinhisar departamenti
- Əmlak departamenti
- Proqnozlaşdırma departamenti

8. Təşkilatın vəziyyətinin və effektivliyinin əyani təsvirini nə vasitəsilə görmək olar?

- ✓ Şəbəkəli qrafik vasitəsilə
- Operogram vasitəsilə
- Sənədqram vasitəsilə
- Diaqramm vasitəsilə
- parametrlər cədvəli vasitəsilə

9. Təşkilati layihələşdirmə dedikdə nə başa düşülür?

- təşkiletmə
- proqnozlaşdırma
- Auditor fəaliyyəti
- ✓ Təşkiletmə prosesinin strukturəmələgəlmə prosesi
- Nəzarət üsulu

10. Diaqnostik təhlil metodlarına hansılar aiddir?

- Funksional təhlil
- Sistem təhlil
- İqtisadi təhlil
- Kimyəvi təhlil
- ✓ Struktur təhlil

11. İnformasiya nədir?

- ✓ Məlumat axını, sənəd dövriyyəsi
- Kodlaşdırma
- Reklam
- Rəqəmli məlumatların ötürülməsi
- Şifrələmə

12. İdarəetmə funksiyalarına hansılar aiddir?

- ✓ Planlaşdırma, təşkiletmə, motivasiya, uçot və nəzarət
- Kombinədilmiş, qarışık
- Müəyyənlik və əhəmiyyətlilik
- Təsadüflük və seçmə
- Sistemlilik və komplekslik

13. İdarəetmə strukturlarının effektivlik xüsusiyyətləri:

- Büttöv və uyğun
- Bərpa edilməz
- ✓ Sistemləşdirilmiş, reaktiv, stabil, rasional
- Sxematik, dinamik
- Dağıdıcı

14. İdarəetmə strukturlarının növləri:

- ✓ Xətti, funksional, matris və s.
- Elastik, sərt
- Myəyyən, qeyri-müəyyən
- Müvəqqəti, dinamik
- Məkan, pozisiya

15. Təşkilati strukturların quruluş prinsipləri hansıldır?

- ✓ Kəmiyyət, zaman, texnoloji, fuksional
- Xarici, daxili
- Sərt, rejim üslubu ilə
- Məlumatlandırıcı

- Mexaniki, texniki

16. Təşkilatın qanunları hansılardır?

- Funksionallıq və kooperasiya
- İdarəetmənin və iqtisadiyyatın vahidliyi
- ✓ Sinerqiya, kompozisiya, özünüqoruma və s.
- Kolleqiyallıq və vahidlik
- Əməyin bölgüsü və ixtisaslaşma

17. İdarəetmə üslubları hansılardır?

- İnzibati, iqtisadi
- İcraçı, sərbəst
- ✓ Avtoritar, demokratik, liberal-bürokratik
- Təkbaşına, müştərək
- İxtisaslaşdırılmış, kollektiv

18. İdarəetmə prinsiplərini sadalayın

- İdarəetmə metodları və vasitələri
- İdarəetmə qərarlarının qəbulu və realizə edilməsi
- ✓ Elmlilik, məqsədyönlülük, fasiləsizlik, optimallıq və s.
- Təşkiletmə, uçet və nəzarət
- Nəzəriyyə və metodologiya

19. İdarəolunma nədir?

- ✓ İdarəetmə obyektinin və subyektinin tabeliliyi və onun səviyyəsidir
- Açıqlıq və qapalılıqdır
- Sabitlik və dəyişkənlikdir
- İdarəedici sistemdir
- İdarəolunan sistemdir

20. İdarəetmə sistemini xarakterizə edin

- ✓ Tərkib, tabelilik,mərkəzləşmə və qeyri-mərkəzləşmə
- Formal əlaqələr
- kombinədilmə
- İxtisaslaşma və universallıq
- Qeyri-formal əlaqələr

21. İdarəetmə subyekti nədir?

- ✓ İdarəedici sistemdir
- İdarəetmə pilləsidir
- İdarəetmə səviyyəsidir
- altsistemdir
- İdarəetmə obyektidir

22. İdarəetmə nədir?

- ✓ İdarəetmə subyektin idarəetmə obyektiñə məqsədyönlü təsiridir
- Təşkilatın funksiyasıdır
- İdarəetmə vasitəsidir
- İdarəetmə prinsipidir
- İdarəetmə metodudur

23. Qeyri-ərzaq ticarət firmaları hansı prinsip əsasında formalaşır?

- qarışiq
- Kombinədilmiş
- universal
- ✓ ixtisaslaşdırılmış
- Dar ixtisaslaşdırılmış

24. Ticarət firmaları ticarət müəssisələrindən nə ilə fərqlənir?

- Xarakterinə görə
- Formasına görə
- Görünüşünə görə
- ✓ Mahiyyət etibarə ilə fərqlənmir
- Keyfiyyətinə görə

25. İdarəetmənin iqtisadi metodlarının əsasını nə təşkil edir?

- Təşkilati təhlil
- Situasiyalı təhlil
- ✓ Kommersiya hesabı
- Riyazi təhlil
- Layihə təhlili

26. İdarəetmənin prinsipləri nədir?

- ✓ İdarəetmə qaydalarıdır
- İqtisadi metodlar
- Təşkilati metodlar
- Psixoloji metodlar
- Bu sosial metoddur

27. İdarəetmənin prinsipləri nədir?

- ✓ İdarəetmə qaydalarıdır
- Bu sosial metoddur
- Təşkilati metodlar
- İqtisadi metodlar
- Psixoloci metodlar

28. Firma sözünün mənası nədir

- açar
- möhür
- ✓ imza
- naxış
- tərəzi

29. Menecmentdə temperamentlərin tipləri hansılardır?

- Qiperaktiv, austik, qeyri-sabit
- sikloidşəkilli, qeyri-sabit
- Ləngiyən, konform
- ✓ Melanxolik, fleqmatik, sanqvinik, xolerik
- Psixostenik, nümayişkarənə

30. Motivasiyanın prosesual nəzəriyyərinə hansılar aiddir?

- ✓ Gözləmə, ədalətlilik nəzəriyyəsi, Porter-Lauler modeli
- Mal yeridilişi nəzəriyyəsi
- Nemətlərin bölüşdürülməsi nəzəriyyəsi
- Alıcılıq qabiliyyəti nəzəriyyəsi

- Alıcılara xidmət nəzəriyyəsi

31. İstehlak bazarının əsas subyektlərinə aiddir:

- ✓ Ticarət firmaları, topdan-pərakəndə firmaları, pərakəndə şəbəkə
- Maliyyə orqanları
- Gömrük xidmətləri
- Təhsil müəssisələri
- Zavod, fabriklər

32. Ticarətin tənzimlənməsi departamenti hansıdır:

- ✓ İstehlak malları və xidmətlərə nəzarət üzrə departament
- Əmlak departamenti
- Mülkiyyət departamenti
- Maliyyə departamenti
- Proqnozlaşdırma departamenti

33. Menecmentin klassik məktəbinin nümayəndələri kimdir?

- ✓ Teylor F., Emerson Q., Ford Q.
- Qerçikova İ., Lukaşevič V.
- Kazanseva A., Kabakov A.
- Aaker D., Menkyu Q.
- Meskon Q., Kotler F.

34. PATTERN metodikasının mahiyyəti nədən ibarətdir?

- ✓ Məqsəd strukturlarının formallaşdırması və qiymətləndirilməsi
- Marketinq tədqiqatları
- Ticarət müəssisələrinin layihələşdirilməsi
- Tələbin proqnozlaşdırılması
- Bazar proseslərinin tədqiqi

35. İdarəetmə qərarlarının optimallaşdırılma metodlarına aiddir:

- ✓ Riyazi, modelləşdirmə, oyun nəzəriyyəsi, beynin hücumu metodu
- Təşkilat nəzəriyyəsi, idarəetmə nəzəriyyəsi
- Elmlilik nəzəriyyəsi
- İnformatika nəzəriyyəsi
- Eytimal nəzəriyyəsi, sistem nəzəriyyəsi

36. İdarəetmə apparatının fəaliyyətinin effektivliyi necə müəyyən edilir?

- Əmək haqqı / 1000 işçiyə
- Əmək məhsuldarlığı / mal dövriyyəsinə
- Əmək haqqı / 1 işçiyə
- Əmək haqqı / 100 işçiyə
- ✓ Əmək haqqının artımı/ əmək məhsuldarlığının artımına

37. Ticarətin idarə edilməsi səviyyələrinin funksiyaları hansılardır?

- ✓ Tələbin öyrənilməsi, maldövriyyəsinin planlaşdırılması, ticarət şəbəkəsinin inkişafı,ticarət prosesinin təşkili
- Fasiləsizlik, ritmlilik
- Ardıcılıq, strukturluluq
- Müəyyənlik və qeyri-müəyyənlik
- Mağazanın layihələşdirilməsi və planlaşdırılması

38. Ticarət firmalarının idarəetmə aparatının struktur bölmələri hansılardır?

- ✓ Planlaşdırma, ticarət, təchizat, mühasibat və s.
- Operativ, cariv və s.
- Ehtiyat, resurs və s.
- Mənali, zəruri və s.
- Dəftərxana, ofis və s.

39. Ticarətin idarə edilməsi formalarına hansılar aiddir?

- ✓ Topdan, pərakəndə, ictimai iaşə və xidmətlərin idarə edilməsi
- Ərazi və regional idarəetmə
- Sənayenin və kənd təsərrüfatının idarə edilməsi
- İqtisadiyyatın sahələrinin idarə edilməsi
- Bələdiyyə və yerli idarəetmə

40. Təşkilati-funksional strukturun tərkibinə nələr aiddir:

- ✓ Funksional və təşkilati strukturlar
- Xətti və matris strukturlar
- Sistem və bütövlülük strukturları
- Sadə və mürəkkəb strukturlar
- Formal və qeyri-formal strukturlar

41. Sistem anlayışının xüsusiyyətləri hansıları?

- ✓ Bütövlük, xüsusilik, dəyişkənlilik, məqsədyönlülük
- Möhkəmlilik, qeyri-müəyyənlik, sabitlik
- Təşkilatçılıq, funksionallıq
- Qənaətçilik, effektivlik
- Elastiklik, dəyişkənlilik, dinamiklik

42. İdarəetmə sikli dedikdə nə başa düşülür?

- ✓ Məqsəd, meyar, situasiya, təhlil, qiymət və qərar
- Metodiklik, metodika, metodlar
- Elmlilik, səlahiyyətlilik, professionallıq
- Planlaşdırma, təşkiletmə, uçot
- Qısa-, orta-, uzunmüddətli proqnozlar

43. Rəhbərə irəli sürürlən tələblər hansıları?

- ✓ Səlahiyyətlilik, professionallılıq və etikalılıq
- Xeyriyəçilik, yumşaqlıq
- İdeyalılıq, inzibatçılılıq
- Dinamiklik, kolleqiallılıq
- Ciddilik, sərtlik

44. Ticarətin təşkili və idarə edilməsinin ən müasir forması hansıdır?

- ✓ Elektron ticarətin təşkili və idarə edilməsi
- Topdan ticarətin təşkili və idarə edilməsi
- Birja ticarətinin təşkili və idarə edilməsi
- Broker ticarətin təşkili və idarə edilməsi
- Pərakəndə ticarətin təşkili və idarə edilməsi

45. Sənəd dövriyyəsi sistemində hansı təşkilati modellərdən istifadə edilir?

- ✓ Sənədqrammlardan
- Operogrammalardan
- Cədvəllərdən
- martisalardan

- Diaqrammalardan

46. İdarəetmə prosesinin əsasını nə təşkil edir?

- ✓ dövrilik
- fasılısizlik
- Müntəzəmlik
- sabitlik
- Ritmlilik

47. Ərzaq ticarət firmaları hansı prinsip əsasında formalasır?

- ✓ universal
- ixtisaslaşdırılmış
- Kombinədilmiş
- qarışiq
- Dar ixtisaslaşdırılmış

48. Respublikada ticarətin idarə edilməsi strukturunu neçə pillədən ibarətdir?

- ✓ 2-3-pillə
- 4-5-pillə
- 5-6-pillə
- 6-7-pillə
- 3-4-pillə

49. Ticarətin idarə edilməsinin sahəvi səviyyələri hansılardı?

- Şəhər, kənd, yerli
- ✓ Nazirliklər, Departament, Ticarət müəssisələri
- Kommersiya, təchizat, hüquqi
- Dövlət, xüsus, səhmdar
- Dövlət, inzibati

50. İdarəetmə kadrlarına kimlər daxildir?

- ✓ İdarəetmənin hər hansı funksiyasını yerinə yetirən idarəetmə aparatinın işçiləri
- Saticilar
- Təchizatçılar
- Texniki personal
- Köməkçi işçilər

51. Təşkilati mərhələ nə ilə əlaqədardır?

- mənfi və müsbət cəhətlərin qiymətləndirilməsilə
- yarmarka komitəsinin yaradılması ilə
- heç biri doğru deyil
- sərgi satışın keçirilməsi ilə
- ✓ reklam kataloqunun hazırlanması ilə

52. Sənaye şponaçı kimdir?

- ✓ səlahiyyəti olmayan şəxslərin və ya müəssisələrin kommersiya sırrını təşkil edən məxfi məlumatların toplanmasıdır.
- müəssisə rəhbərliyi tərəfindən qəbul olunan normalardır.(əmrlər, sərəncamlar, təlimatlar)
- səlahiyyəti olmayan şəxslərin və ya müəssisələrin qeyri-qanuni yolla kommersiya sırrını təşkil edən məlumatları toplayan saticılardır.
- səlahiyyəti olmayan şəxslərin və ya müəssisələrin qeyri-qanuni yolla əliyəri saticılar tərəfindən məlumatların toplanmasıdır.
- səlahiyyəti olmayan şəxslərin və ya müəssisələrin qeyri-qanuni yolla insafsız saticılar tərəfindən məlumatların toplanmasıdır

53. İqtisadi informasiyanın sabitlilik əlamətinə görə təsnifatı hansıdır?

- Sabit
- Birbaşa və əks
- Kodlaşdırılmış və ya şifrələnmiş
- Mürəkkəb və sadə
- ✓ Daimi və dəyişkən

54. İdarəetmənin məqsədləri hansılardır?

- ✓ Strateji, texniki, operativ məqsədlər
- Strateji, marketinq, cari məqsədlər
- Strateji, texniki, cari məqsədlər
- Strateji, texniki, taktiki məqsədlər
- Strateji, texniki, texnoloji məqsədlər

55. Ticarətin idarə edilməsi prosesi nədir

- Bu idarəetmənin avtomatlaşdırılmasıdır
- Bu kargúzarlıq sistemidir
- Bu sənəd dövriyyəsi sistemidir
- Bu idarəetməyənin məlumat sistemidir
- ✓ Sistemin qarşısına qoyduğu məqsədə çatmaq üçün vacib olan ardıcıl idarəetmə fəaliyyətinin məcmusudur

56. İdarəetmə effektivliyinin iqtisadi göstəriciləri

- ✓ Mənfəət/idarəetmə xərcləri
- Mənfəət/işçilərin sayı
- Mənfəət/ xərclər
- Mənfəət/ mal dövriyyəsi
- Mənfəət/mal ehtiyatları

57. Menecmentin effektivlik anlayışı:

- ✓ Nəticəli idarəetmə fəaliyyəti
- Son nəticə
- Pozitiv fəaliyyət
- Müsbət fəaliyyət
- Fəaliyyətin məcmuu

58. Bazarın seqmentləşdirilməsinin idarə edilməsi dedikdə nə başa düşülür?

- İdarəetmənin iqtisadi zonalarının fərqləndirilməsi
- İdarəetmənin ərazi zonalarının fərqləndirilməsi
- ✓ Seqmentlərin sayı, onların konkret siyahısı və marketinq strategiyası haqqında qərarların qəbul edilməsi
- Bazarın seqmentlərinin fərqləndirilməsi
- İstehlakçıların seqmentlərinin fərqləndirilməsi

59. Malların işlənilməsinin idarə edilməsi dedikdə nə başa düşülür?

- ✓ Malların konsepsiyası, markası, çeşidi, qablaşdırılması və s. haqqında qərarın qəbul edilməsi
- Tələbin proqnozlaşdırılması
- Mal qrupu və ya strukturu
- Malların keyfiyyəti və kəmiyyəti
- Malların çeşidi və görünüşü

60. Marketinqin idarə olunma növləri hansılardır?

- ✓ Strateji, operativ, çoxsəviyyəli
- Fasiləsiz, prosesli
- Sistematik, çoxvariantlılıq
- Kəmiyyət və parametrik

- Analitik və proqnostik

61. Müəyyənlik şəraitində qərarların qəbul etmə parametrləri hansıları?

- Qeyri-müəyyən və mürəkkəb
- Daimi və şərti
- ✓ Determinə edilmiş və dəyişkən
- Sistemlilik, komplekslilik
- Sabit və davamlı

62. İdarəetmənin sosial-psixoloji metodlarına hansılar aiddir?

- Səlayihətlərin ötürülməsi
- Mürəkkəb layihələrin işlənilməsində iştirak
- ✓ Əmək kollektivləri, işə yaradıcı münasibət, idarəetmədə iştirak
- Seçkilərdə iştirak və ictiami işlər
- Konfranslarda və iclaslarda iştirak

63. İdarəetmənin iqtisadi-riyazi metodlarının təsnifatı hansıları?

- Təşkilati nəzəriyyə, oyun nəzəriyyəsi
- İmitasiya modelləri
- ✓ iqtisadi-riyazi, ekonometriya, iqtisadi kibernetika
- Ehtimal nəzəriyyəsi, xidmət nəzəriyyəsi
- İdarəetmə nəzəriyyəsi, sistem tədqiqatları nəzəriyyəsi

64. İdarəetmənin inzibati metodlarına hansılar aiddir?

- ✓ Əmrlər, sərəncamlar, təlimatlar
- Kommersiya və təsərrüfat hesabı
- Tədbiqi riyaziyyat və kibernetika
- Metodoloji və nəzəri
- Kəmiyyət və keyfiyyət

65. İnformasiya prosesinin tərkibinə nələr daxildir?

- ✓ Müəyyən etmə, toplama, saxlama, ötürülmə və istifadə
- Bütöv, qiymətli, məlum
- Ümumi, orta, xüsusi
- Optimal, effektiv, səmərəli
- Qəbul, saxlama və satış

66. İqtisadi informasiyanın formallaşdırma mərhələsinə görə təsnifatı hansıdır?

- ✓ Çıxış, aralıq, nəticəlilik
- Dərin və mürəkkəb
- Məlum və qeyri-müəyyən
- Dolayı, mümkün
- Birbaşa və əks

67. İqtisadi informasiyanın idarəetmə sisteminə münasibətinə görə təsnifatı hansılardır?

- ✓ Daxili və xarici
- sistemlilik
- Komplekslilik
- Sistemləşdirilmiş
- Qlobal və lokal

68. Kommersiya müəssisələrində idarəetmənin mahiyyəti nədir?

- idarəetmə qanunlarının tətbiqi
- menecmentin loqik sxeminin işlənməsi
- idarəetmə normasının maliyyələşməsi
- idarəetmə metodları sisteminin işlənməsi
- ✓ idarəedən sistemin idarə olunan sistemə şüurlu təsiri

69. Kommersiya müəssisəsi nədir?

- ✓ öz ölkəsinin istehsalçıları və topdansatış tacirlərindən malı alıb xaricdə və xaricdən mal alıb yerli topdansatış və pərakəndə satış tacirlərinə, sənaye istehsalçılara satan firmalardır
- öz adından və öz hesabına əmtəələrin alqı-satqısı əməliyyatlarını həyata keçirən firmalardır
- geniş çeşiddə, əsasən istehlak mallarının satış ilə məşğul olan və bir neçə sahəsinin məhsulunu xaricə ixrac edən firmalardır
- hər hansı bir əmtəə və ya çəşid üzrə oxşar əmtəələrin xaricdə satışı ilə məşğul olan firmalardır
- öz hesabına daxili bazarda əmtəələri alıb sonra öz adından xaricdə satan ticarət müəssisələridir

70. Kommersiya müəssisələrində idarəetmənin məqsədləri hansılardır?

- ✓ strateji, texniki, operativ məqsədlər
- strateji, texniki, taktiki məqsədlər
- strateji, marketinq, cari məqsədlər
- strateji, texniki, cari məqsədlər
- strateji, texniki, texnoloji məqsədlər

71. Kommersiya müvəffəqiyəti nədir?

- müəssisələrin kommersiya baxımı ilə inkişafını məqsədlərini müəyyən etmək
- razılışdırılmış və əlaqələndirilmiş kommersiya işlərinin yerinə yetirilməsi
- ✓ müəssisənin, firmanın gəlirlərinin alınmasını təmin edən məqsədyönlü hərəkətinin, təsərrüfat fəaliyyətinin gözlənilən nəticələrin qazanılması
- prosesin inkişaf yollarına, bazarın vəziyyətinə dair dəqiq məlumatlar
- baş verə biləcək mənfi nəticələrin aradan qaldırılması məqsədilə kommersiya fondu yaratmaq

72. Yüksək səviyyəli kommertsant-sahibkar necə olmalıdır?

- rəqabəti öyrənən, bazar imkanlarını təhlil edən, bacarıqlı mütəxəsis olmalıdır
- öz işinin son nəticəsini tam mənası ilə anlamalı, mənfəət əldə etmək üçün çalışmalıdır
- ✓ öz işinə, onun faydalılığına, ticarət biznesinə inanmalı, rəqabətin vacibliyini qəbul etməli, bir şəxsiyyət kimi özünə və başqalarına hörmət etməli, elmi texnikanı, təhsili qiymətləndirməlidir
- öz işinə inamlı, bacarıqlı, sərvəi meylli olmalıdır
- texnikanı, təhsili qiymətləndirən, kommertsiya vərdişləri olan şəxslərdir

73. İdarəetmədə sistem yanaşma dedikdə nə başa düşülür?

- Proqnozlaşdırma
- İdarəetmə metodları sistemi
- ✓ Dərkətmə, təhlil və sintez proseslərinin kompleks metodologiyası
- Təhlil
- Sistemləşdirmə

74. Özünüdarə etmə prosesi dedikdə nə başa düşülür?

- ✓ Şüurlu məqsədyönlü insan fəaliyyəti
- Formal fəaliyyət
- Təşkilati fəaliyyət
- İnzibati fəaliyyət
- Yaradıcı fəaliyyət

75. İdarəetmə qərarlarının qəbul edilməsinin mahiyyəti nədir?

- ✓ Təşkilatçının və ya idarəetmə subyektinin iradəsinin ifadə edilməsi

- Təşkilati metodlar
- İnzibati metodlar
- İqtisadi metodlar
- Əmr və ya sərəncam

76. İdarəetmənin predmeti nədir?

- Vəzifəli şəxsin bildikləri
- Keyfiyyət baxımından ölçülən bir şey
- ✓ İdarəetmə fəaliyyəti, idarəetmə subyektinin fəaliyyəti nəyə yönəldilib
- Rəhbərin düşündükləri
- Təşkilatda təhlil edilənlər

77. Təşkilatın ətraf mühiti dedikdə nə başa düşür?

- Xarici təsir
- Ali rəhbərlər ilə münasibətlər
- Xarici aləm ilə münasibət
- Daxili təsir
- ✓ Təşkilatin xarici mühitlə əlaqə münasibəti

78. Təşkilati sistemin digər növlərdən prinsipial fərqi nədən idarətdir?

- Keyfiyyət göstəricilərin mövcudluğundan
- Ştat cədvəlinin mövcudluğundan
- ✓ Struktur elementlərin mövcudluğundan
- İnformasiya axınların mövcudluğundan
- Kəmiyyət göstəricilərin mövcudluğundan

79. İdarəetmənin iyerarxiya səviyyəsi nədir?

- ✓ Bir səviyyədə olan həlqələrin sayı
- İşçilərin sayı
- Strukturların sayı
- Həlqələrin sayı
- Pillələrin sayı

80. İdarəeimə funksiyası dedikdə nə başa düşür?

- ✓ İdarəetmə əməyinin bölgüsü
- Əmlakın bölgüsü
- Əmək haqqının bölgüsü
- Vəzifənin bölgüsü
- Səlahiyyətlərin bölgüsü

81. Məlumatlandırma dedikdə nə başa düşür?

- Mal axını
- İnformasiya axını
- Rəqəm axını
- ✓ İslənilmiş informasiya axını
- Məlumat axını

82. Ticarətin idarə edilməsi predmeti kimi nə çıxış edir?

- Tabeçilikdə olanlarla münasibət
- Rəhbər ilə münasibət
- Kollektivdə münasibət
- İnsanlarla münasibət
- ✓ Ticarət və kommersiya proseslərində idarəetmə münasibətləri

83. Ticarətdə idarəetmə obyekti kimi nə çıxış edir?

- ✓ Ticarət firmaları
- Beynəlxalq ticarət
- Səhiyyə firmaları
- Tikinti firmaları
- Sənaye firmaları

84. Rəhbərin ixtisas səviyyəsini nə xarakterizə edir?

- ✓ Səriştəlilik
- Vəzifə
- Diplom
- təlim
- Təhsil

85. Təşkilatın vəziyyəti və effektivliyi haqqında əyani təsəvvürü aşağıdakı ilə görmək olar:

- Parametrlər cədvəli
- sənədqramlar
- Göstəricilər dinamikası
- qoloqramlar
- ✓ Şəbəkəli qrafik

86. Şöbə haqqında ümumi vəziyyət haqqında müasir rasional təsvir dedikdə nə başa düşülür?

- ✓ Təşkilatın konseptual modeli
- Təşkilati modeli
- Sistem elementinin riyazi modeli
- İnformasiya təsəvvürü
- Struktur təsəvvürü

87. İdarəetmə işlərinin xəritəsində nələr eks etdirilir:

- İntensivlik
- İşin müddəti
- Say
- fasiləsizlik
- ✓ İdarəetmə işlərinin həcmi

88. Münaqişələr və onların idarə edilməsi:

- Münaqişə nəticə
- ✓ Münaqişə = opponentlər + münaqişə obyektləri
- Münaqişə münaqişə subyektləri
- Münaqişə barışq
- Münaqişə reklama

89. İdarəetmənin təşkilati-sərəncam metodlarına nələr aiddir?

- öz xərcini ödəmə və tam təsərrüfat müstəqilliyi
- ✓ Təşkilati normallaşdırma və planlaşdırma, təlimatlandırma, nəzarət
- İqtisadi-təşkilati metodlar
- Tapşırıqlar, keyfiyyət göstəriciləri
- Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi

90. Bazar infrastrukturunun təsnifikasi:

- ✓ Əmtəə və xidmətlər, kapital və əmək

- Topdan, pərakəndə, ictimai iaşə
- Əmtəə birjaları, ticarət firmaları
- Daxili və xarici ticarət
- İformasiya, reklam

91. İdarəetmə qərarlarının proqnozlaşdırma metodlarına nələr aiddir?

- Optimallaşdırma
- ✓ Ekstropolyasiya, parametrik və ekspert
- Kəmiyyət və keyfiyyət təhlili
- Kompleks təhlil
- Sistem yanaşma və təhlil

92. İqtisadi effektin hesablanması üçün sistem yanaşmanın tədbiqetmə sxemi hansıdır:

- Alıcılar istehlakçılar
- Giriş obyekt çıkış
- Birbaşa əlaqə əks əlaqə
- ✓ İformasiya reklam
- Subyekt obyekt

93. Təchiz etmənin idarə edilməsi mərhələləri hansılardır?

- ✓ İstehsal və ticarət ilə əlaqə sxeminin müəyyən edilməsi, malyeridilişi sisteminin müəyyən edilməsi
- Malların nəqledilməsi və anbara yığıılması
- İdarə edən və idarə olunan sistemlər arasında əlaqə sxeminin müəyyən edilməsi
- Malların satışı üçün iş yerlərinin hazırlanması
- Malların hazırlanması və satışı

94. Kommunikasiya strukturlarının növ müxtəlifliyi:

- ✓ Açıq, qapalı, kombinədilmiş
- Daxili və xarici
- Mürəkkəb və sadə
- Üfuqi və şaquli
- Periodik və dövrü

95. Risk-menecmentin ümumi anlayışına nələr aiddir?

- Dolayı risklər
- Sığorta riskləri
- Faiz riskləri
- ✓ Riskin məhdudlaşdırılması üçün fəaliyyət
- Kredit riskləri

96. İnnovasiya menecmentin elementlərinə nələr aiddir?

- Nəzarət və stimullaşdırma
- Effektivlik və nəticəlilik
- ✓ Yenilik və yeniliklərin tətbiq edilməsi
- Reklam və innovasiya
- Tənzimət və koordinasiya

97. Maliyyə menecmentin elementlərinə aiddir:

- Marketinq, planlaşdırma, bazar
- İnnovasiyalar, sifarişlər portfeli
- Struktur, təşkiletmə, planlaşdırma
- Əmtəələr, çeşid, reklam
- ✓ Maliyyə, gəlir, xərclər, əməliyyat və maliyyə vasitələri və s.

- 98.** Reklamın idarə edilməsi nədən ibarətdir?
- ✓ Onun istiqamətinin və yayılma vasitələrinin seçilməsindən
 - Daxili reklamnan
 - İdarəetmə prosesinin məhsulu kimi nə başa düşülür?
 - elmi
 - Reklam vasitələrindən
- 99.** İdarəetmə strategiyasının formallaşması mərhələləri hansılardır?
- ✓ İşləyib hazırlama, variantı başa çatdırmaq, strateji seçim
 - Planlaşdırma, proqnozlaşdırma
 - Bazar proseslərinin formallaşması mərhələləri
 - Kommersiya fəaliyyətinin formallaşması mərhələləri
 - Cari və operativ planların işlənilməsi
- 100.** İdarəetmə strategiyasının elementləri hansılardır?
- ✓ Məqsədlər sistemi, prioritetlər
 - Sistem yanaşma və sistemli təhlil
 - Planlaşdırma, proqnozlaşdırma
 - Kommersiya hesabı
 - Sistem, altsistem
- 101.** İdarəetmə səlahiyyətləri anlayışına nələr daxildir:
- Realizə edilmiş qərarların məcmuu
 - Mərkəzləşmə və qeyri- mərkəzləşmə
 - Subyektin obyektə təsiri
 - Qəbul edilmiş qərarların məcmuu
 - ✓ Rəsmi hüquq və səlahiyyətlərin məcmuu
- 102.** İdarəetmənin elastik təşkilati strukturuları:
- ✓ Proqramm-məqsədli və matris
 - Funksional
 - Xətti
 - divizional
 - Restruktur
- 103.** İdarəetmənin şaquli əlaqələri:
- ✓ Rəhbər ilə tabeçilikdə olanların əlaqəsi
 - Birbaşa və əks əlaqələr
 - İnformasiya əlaqələri
 - Operativ əlaqələr
 - Eyni səviyyədə olan struktur bölmələr arasında əlaqələr
- 104.** İdarəetmənin üfüqi əlaqələri:
- ✓ Eyni səviyyədə olan struktur bölmələr arasında əlaqələr
 - Birbaşa və əks əlaqələr
 - İnformasiya əlaqələri
 - Operativ əlaqələr
 - Rəhbər ilə tabeçilikdə olanların əlaqəsidir
- 105.** İdarəetmə prosesinin məhsulu kimi nə başa düşülür?
- ✓ İdarəetmə qərarları

- Firmanın planı
- Tapşırıqların yerinə yetirilməsi haqqında hesabat
- Əqli fəaliyyət
- Təşkilati sistem

106. Əqli fəaliyyət xarakterinə və mahiyyətinə görə aşağıdakı kimi ola bilər:

- ✓ idarəedici
- Dağıdıcı
- fəlsəfi
- elmi
- Yaradıcı

107. İctimai iaşənin idarə edilməsi funksiyalarına nələr aiddir:

- ✓ İstehsal-ticarət
- İstehsal
- Məişət
- xidmət
- Kommersiya

108. Ticarətdə transmilli kampaniyaların fəaliyyəti:

- Daxili bazarda
- Xarici bazarda
- Fond bazarında
- Əmtəələrin mübadiləsi vasitəsilə
- ✓ Xarici filiallar və qız kampaniyaları vasitəsilə

109. Səhmdar cəmiyyətlərinin idarəetmə səviyyələri:

- ✓ Səhmdarların ümumi yığıncağı, direktorlar şurası, icraedici orqan
- Şöbə müdürü, onun müavini
- Kommersiya müdürü, marketing üzrə müdir
- Rəhbər və tabeçilikdə olanlar
- Müdir, müdir müavini

110. İdarəetmə texnikasının təsnifatı:

- ✓ İnformasiyanın texniki vasitələri, məlumatların ötürülməsi və əmək şəratının təmin edilməsi
- Nəqliyyat vasitələri
- Texnoloji vasitələr
- Yükqaldıran maşınların texniki vasitələri
- Maşın və avadanlıqlar

111. İdarəetmə texnologiyası dedikdə nə başa düşülür?

- ✓ Ayrı-ayrı idarəetmə prosedurları və onların məcmuu
- Elmi fəaliyyətinin məcmuu
- Ekspert rəhbərlərin məcmuu
- Rəhbərlərin fikirlərinin məcmuu
- Əməliyyat fəaliyyətinin məcmuu

112. Qərarların qəbul edilməsinin evrestik metodları hansılardı?

- ✓ Ekspert qiymətləndirilməsi
- Keyfiyyət qiymətləndirilməsi
- Riyazi qiymətləndirilmə
- Sosial qiymətləndirilmə
- Kəmiyyət qiymətləndirilməsi

113. Qeyri-müəyyən şəraitində qərarların qəbul etmə meyarları hansıları?

- ✓ Maksimaks, maksimin meyarları və s.
- Optimallıq meyarları
- Nisbilik meyarları
- Mütləqlilik meyarları
- Effektivlik meyarları

114. Korporativ mədəniyyət:

- Təşkilatın əməkdaşlarının davranışıdır
- Mütəxəssislərin davranışıdır
- Rəhbərin davranışıdır
- Davranış mədəniyyətidir
- ✓ Sosial iqlim və ya atmosferdir

115. Nyuton metodu:

- ✓ Coxölçülü qradiyent axtarış optimallaşma metodu
- Sıfır sıralı optimizaziya metodlarıdır
- Qızıl kəsişmə metodu
- Yarıya bölmə metodu
- Coxmeyarlı məsələdir;

116. Şəquli informasiya mübadiləsi:

- Təşkilatda informasiya axınıdır
- Statik məlumatların məcmuudur
- ✓ Səviyyədən səviyyəyə informasiyanın hərəkətidir
- Sistematiq məlumatların mübadiləsidir
- Mülahizələrin mübadiləsidir

117. Ehtiyatların idarə edilməsi modeli:

- Mürəkkəb sistemlərin modelləşdirilməsidir
- Rəhbərin ehtimal modelidir
- Motivasiyanın modelidir
- Qrup davranışının nəzəriyyəsidir
- ✓ Yerləşdirmə qrafikinin optimallaşdırıl-ma-sı və sifarişlərin həcmi modelidir

118. Kütləvi xidmət modeli:

- ✓ Növbəlik modelidir
- Qrafik modelidir
- Təşkilati modelidir
- Riyazi modelidir
- Oyun nəzəriyyəsidir

119. Xətti səlahiyyət:

- ✓ Müdir dən birbaşa tabeçilikdə olana oturulan səlahiyyətlərdir
- Xətti strukturdur
- Vəzifə səlahiyyətidir
- Divizional strukturdur
- Funksional strukturdur

120. Qərarların qəbulu üçün meyarlar:

- İqtisadi-riyazi metodların istifadəsidir

- Metodlar kompleksidir
- Qərarların optimallaşdırılmasıdır
- ✓ Qərarların alternativ variantlarının qəbuluna imkan verən normalardır
- Qərarın kəmiyyət qiymətləndirilməsidir

121. İdarəetmə sisteminin mürəkkəbliyi dedikdə na başa düşülür?

- İdarəetmə metodları
- İdarəetmə parametrləri
- İdarəetmənin kəmiyyət ölçüsü
- İdarəetmənin keyfiyyət ölçüsü
- ✓ Sistemin elementlərinin ölçüsünü xarakterizə edən təşkilati parametr

122. Vəzifə atributları kimi nə çıxış edir?

- ✓ Vəzifə hüquqları
- Məsuliyyət
- Əyani təşkiletmə
- İnzibati təşkiletmə
- Daxili nizam qaydaları

123. Diaqnostik təhlil metodlarına aiddir:

- ✓ Struktur təhlil
- Variasiyalı hesablama
- İqtisadi təhlil
- Faktorlu təhlili
- Kimyəvi təhlil

124. Təşkilati diaqnostikanın predmeti kimi nə çıxış edir?

- Əqli əmək
- Yaradıcı əmək
- ✓ Təşkilin və idarəetmənin predmeti kimi çıxış edən hər şey
- İstehsalın əsas vəsaiti
- Alınan əmək əşyaları

125. Kadrlara olan tələbatın ümumi hesablanması necə həyata keçirilir?

- ✓ İstehsalın həcmi / bir işçiye düşən istehsal norması
- İstehsalın həcmi / 1000 nəfər
- Mal dövriyyəsi/ mənfəət
- Mal dövriyyəsi/ 10000 nəfər
- Mal dövriyyəsi/ 1000 nəfər

126. Firmadaxili planlaşdırmanın təsnifat əlamətləri:

- ✓ Dövr, səviyyə, obyekt, məqsəd
- Virtual, qarışiq
- Uzun müddətli, hər şeyi əhatə edən
- Proqnostik, periodik
- Qısa-, orta-, uzunmüddətli

127. Menecmentdə kommunikasiya şəbəkəsinin struktur tiplərinə:

- optimistik
- eks
- ✓ Ulduzvari, dairəvi, bütöv
- Əyri, dairəvi
- parabolistik

- 128.** Menecmentin sosia-psixoloji funksiyalarına aiddir:
- təşkiletmə
 - planlaşdırma
 - ✓ Səlahiyyətlərin ötürülməsi və motivasiya
 - tənzimlənmə
 - nəzarət
- 129.** Heyətin qiymətləndirilməsi metodlarına hansılar aiddir?
- Ekspert qiymətləndirilməsi
 - “Delfi” metodu
 - ✓ Testləşdirmə və anketləşdirmə
 - ranjirlaşdırma
 - Tərbiyyələndirmə və təlqid etmə
- 130.** İşgüzar karyera dedikdə nə başa düşülür?
- ✓ İşçinin xidməti pillələr ilə irəliləyişi
 - İşçinin kvalifikasiyası
 - Eyni zamanda bir neçə vəzifə daşıma
 - Başqa işə keçirilmə
 - Vəzifəyə təyin olunma
- 131.** Heyətin optimal strukturu dedikdə nə başa düşülür:
- ✓ İşçilərin sayının vəzifə qruplarına uyğunluğu
 - Ştat cədvəlinə uyğunluğu
 - Zəkayə uyğunluğu
 - Bacarıqların uyğunluğu
 - Kvalifikasiyaya uyğunluğu
- 132.** İdarəetmə heyəti dedikdə nə başa düşülür:
- ✓ Şəxsi heyət, idarəetmə funksiyaları
 - Köməkçi işçilər
 - Texniki işçilər
 - kadrlar
 - İşçilərin şəxsi heyəti
- 133.** Strateji təhlil metodlarına hansılar aiddir?
- ✓ SWOT-metod, SWOT-təhlil və s.
 - Funksiyonal təhlil
 - Riyazi təhlil
 - Statistik təhlil
 - Ekspert qiymətləndirilməsi
- 134.** Komplektlilik nədir?
- ✓ malin ümumi bir tələbatı ödəməsini təmin edəcək müəyyən toplusu başa düşülür
 - əmtəələri alıcı tələbini tam ödəməsi üçün tamamlayıcı
 - mallara xüsusi bir tələbatı ödəməsi üçün dəst halında hazırlanması
 - malların alıcı tələbini tam dolğun ödənilməsi məqsədi ilə daha dərin çeşidin təklif olunması
 - əmtəələrin ekspertiza üçün ayrılmış dəsti başa düşülür
- 135.** 7 işçisi olan firma şöbəsinin idarə olunma normasını hesablayın:
- 0.67

- 0.14
- 0.54
- 0.81
- 0.13

136. 5 işçisi olan firma şöbəsinin idarə olunma normasını hesablayın:

- 0.2
- 0.31
- 0.75
- 0.51
- 0.46

137. Vetçer ticarəti:

- Beynəlxalq valyutasız, lakin qiymətlər üzrə mal mübadiləsi
- İdxal və ixrac
- Beynəlxalq mal mübadiləsi
- Beynəlxalq biznes
- Beynəlxalq ticarət

138. Risklərin idarə edilməsinin mülki - hüquqi metodları:

- Kommersiya fəaliyyəti ilə bağlı təhlükə və hədələrdir;
- Təsirin inzibati-sərəncam metodlarıdır.
- İnzibati tənzimləmə metodlarının tətbiqidir;
- Mülki kodeksdir;
- Cinayət-cəzalandırma kodeksidir;

139. Risklərin idarə olunmasının inzibati-hüquqi metodları:

- Qanunsuz ziyanın vurulmasında təqsirli olan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi
- Təzyiq və məcburetmə metodlarıdır
- Tiacarət firmasının heyətinin cinayət cəzalandırılmasıdır;
- Ticarət firmanın heyətinin hüquqi əsasıdır;
- Ticarət firmasının hüquqi bazasıdır;

140. Risklərin idarə olunmasının inzibati metodları:

- Güc tətbiq etməyə əsaslanan idarəetmə metodlarıdır
- Firmanın strukturunun təşkilati dəyişiklikləridir.
- Metodiki üsullardır;
- İqtisadi üsullardır;
- İqtisadi təsiretmə metodlarıdır;

141. İnzibati disfunksiyalar dedikdə:

- İnzibati idarəetmə metodudur;
- Onun məqsədlərinə çatmaq üsullarıdır
- İnzibati menecment metodudur
- Məqsədə çatmağa mane olan fəaliyyətə inzibati nəzarət etmədir
- Firmanın rəhbəri və inzibatçısıdır;

142. Koordinasiya əmsalı (cüt korrelyasiya) dedikdə:

- Çoxlu amillər nəzərə alınmaqla hər bir cütlük arasında razılaşma əmsalı
- Satılma (likvidnostğı) əmsalıdır;
- Ritmlilik əmsalıdır
- Rentabellilik əmsalıdır;
- Effektivlik əmsalıdır.

- 143.** Elektron pərakəndə ticarət:
- ✓ İstehlakçılar lazım olan informasiyanın əldə edilməsi üçün kompyuter terminallarından istifadə etmə sistemidir;
 - Elektron variantda hesablaşmalıdır;
 - Elektron poçtdur.
 - Kredit kartları vasitəsilə hesablaşmalıdır;
 - Topdan ticarət bazalarında Internet vasitəsilə qarşılıqlı hesablaşmalıdır;

- 144.** Maliyyə menecmenti:

- İdarəetmə və təşkiletmə funksiyasıdır;
- Bank maliyyə əməliyyatlarıdır.
- ✓ müxtəlif mənbələrdən daxil olan kapitalların məcmuudur;
- İnnovasiya menecmentidir;
- Bank menecmentidir;

- 145.** Cərgə korrelyasiyası (Spirmen və Kendel əmsalları):

- Göstəricilər arasında korrelyasiya əlaqəsidir
- Çoz rəgressiya əmsalı
- Optimallaşdırma modelidir
- Nəticalər arasında korrelyasiya əlaqəsidir
- ✓ Amillər və göstəricilər arasında korrelyasiya qiymətləndirilməsinin ekspres metodudur

- 146.** Qeyri-müəyyənlik:

- ✓ Qərarın reallışdırılması şərtləri haqqında informasiyanın qeyri-dəqiqliyi və natamamlığı
- İrrasional miqdardır
- Proqnoz qiymətləndirmə, hipotezlər;
- Tətqiqat obyektinin qeyri-
- İrrasional rəqəmlər

- 147.** İnsan resurslarının idarə edilməsi:

- ✓ Firma fəaliyyətinin nəticələrinin artırılmasına yönəldilmiş insan resurslarında effektiv istifadə edilməsidir
- Kapitalın effektiv istifadə edilməsidir
- Texniki vasitələrin effektiv istifadə edilməsidir
- Aktivlərin effektiv istifadə edilməsidir
- İstehsal fondlarının effektiv istifadə edilməsidir

- 148.** İformasiya sistemlərinin idarə edilməsi:

- Məltəminatının idarə edilməsidir
- İformasiya axınıdır
- Kommersiya fəaliyyətinin idarə edilməsidir
- ✓ İS planlaşdırılması, yeniləşdirilməsi və istifadə edilməsidir
- Mal yeridilişinin idarə edilməsidir

- 149.** Məhsul üzrə idarə etmə:

- ✓ Malların satışına məsul olan xüsusi orqanların yaradılmasını nəzərdə tutan idarə etmədir
- Kommersiya fəaliyyətinin idarə edilməsidir
- Kadrların idarə edilməsidir
- Heyətin idarə edilməsidir
- Məqsədlər üzrə idarəetmədir

- 150.** Proses üzrə idarə etmə:

- ✓ İşin ardıcıl rəhbərliyini nəzərdə tutan idarə etmədir

- Reklam fəaliyyətinin idarə edilməsidir
- Kommersiya fəaliyyətinin idarə edilməsidir
- Ticarət fəaliyyətinin idarə edilməsidir
- Malların idarə edilməsidir

151. Rəhbərlik üslubu:

- Rəhbərin xarakteridir
- ✓ Rəhbərin tabeçilikdə olanlarla davranışının ümumiləşdirilmiş növləridir
- Rəhbərin tabeçilikdə olanlarla münasibətidir
- İdarəetmə üslübüdür
- İdarəetmənin sosial-psixoloji metodlarıdır

152. Açıq sistem nədir?

- ✓ Xarici mühitlə daimi qarşılıqlı əlaqədadır
- Göstəricilər sistemidir
- Bazar sistemdir
- Bütövlük sistemdir
- Bağlı sistemdir

153. Qapalı sistem nədir?

- ✓ Sərt sərhədə malikdir
- Sistem yanaşmadır
- Bütövlük sisteminə malikdir
- Açıq sərhədə malikdir
- Yanaşma sistemdir

154. İdarəetmənin dekompozisiyası dedikdə nə başa düşülür?

- ✓ İdarəetmə vəzifələrinin tərkib hissələri üzrə bölünməsi
- Dinamik yanaşma
- Təhlinin vəzifəsi
- Disesontlaşdırma
- Məqsədlər ağacı

155. Qərarın işlənmə sisteminə giriş dedikdə:

- Sistem parametrləri
- Firmanın parametrləri
- ✓ Həlli vacib olan problemi xarakterizə edən parametrlər
- İdarəetmə parametrləri
- İnformasiya parametrləri

156. İdarəetmədə situasiyanın təhlili dedikdə:

- İdarəetmə sisteminin öyrənilməsi
- İdarəetmə obyektinin öyrənilməsi
- ✓ İdarəolunan obyektin parametrlərinin öyrənilməsi
- İdarəetmə amillərinin öyrənilməsi
- İdarəetmə strukturunun öyrənilməsi

157. Ranjirləmə (sıralamaq) nədir?

- müəyyən edilməsi
- Sistemin müəyyən edilməsi
- ✓ Mü Hümlülüyün və çəkisinin müəyyən edilməsi
- Effektivliyin müəyyən edilməsi
- Nəticənin müəyyən edilməsi

- 158.** İdarəetmə qərarının optimallaşdırılması dedikdə:
- ✓ On yaxşı qərarın seçilməsinə təsir edən çoxsaylı amillərin işlənilməsi prosesidir
 - Stimullaşdırma prosesi
 - İdarəetmə prosesi
 - Tənzimləmə prosesi
 - İnformasiyanın emalı prosesi
- 159.** Motivasiya dedikdə nə başa düşülür?
- ✓ İşçilərin həvəsləndirməsi prosesi
 - İdarəetmə prosesi
 - Əmək haqqı
 - Premiya
 - mükafatlandırma
- 160.** Model dedikdə nə başa düşülür?
- İdarəetmə strukturu
 - İdarəetmə parametri
 - ✓ Obyektivn şərti obrazı
 - İdarəetmə forması
 - İdarəetmə növü
- 161.** Delfi metodu dedikdə nə başa düşülür?
- ✓ Ekspertlər metodu
 - Qrup metodu
 - Təhlil metodu
 - Sistematiq metod
 - Riyazi metod
- 162.** Nəzarət dedikdə nə başa düşülür?:
- ✓ Resursların sərf edilməsinin uçotu və planların yerinə yetirilməsi üzrə menecmentin funksiyası
 - Təhlil
 - Yekun fəaliyyət
 - Fəaliyyətin nəticəsi
 - Yoxlama
- 163.** İdarəetmə qərarının keyfiyyəti dedikdə:
- Loqistik göstəriciləri
 - ✓ Qərarın həyata keçirilməsi reallığının eks etdirən parametrlərinin məcmuu
 - kəmiyyət göstəriciləri
 - Keyfiyyət göstəriciləri
 - İdarəetmə qərarının elementləri
- 164.** Sənədin keyfiyyəti dedikdə:
- ✓ Bu sənədin parametrlərinin irəli sürülən tələblərə uyğunluğu səviyyəsi
 - İnformasiyanın keyfiyyəti
 - Standart sənədləşmə
 - Standart informasiya
 - İnformasiyanın doğrululuğu
- 165.** İdarəetmənin sistem təhlili dedikdə:
- ✓ Sistem prinsiplərinin istifadəsi ilə obyektlərin sistem kimi tədqiqi

- Əməliyyatların sistemləşdirilməsi
- Elementlərin sistemləşdirilməsi
- Proseslərin sistemləşdirilməsi
- Sistem yanaşma

166. Problemin strukturlaşdırılması dedikdə:

- ✓ İyerarxiya və səviyyələr üzrə problemlərin başa düşülməsi
- İdarəetmə prosesi
- İdarəetmə struktur
- İdarəetmə strukturunun təşkili
- İdarəetmə elementlərinin məcmuu

167. İdarəetməyə sistem yanaşma dedikdə:

- ✓ Obyektlərin sistem kimi tədqiqi metodologiyası
- Təşkilat nəzəriyyəsi
- Oyun nəzəriyyəsi
- İdarəetmə metodologiyası
- İdarəetmə nəzəriyyəsi

168. Kommunikasiya prosesinin baza elementlərinə:

- ✓ göndərən şəxs, məlumat, kanal və alan şəxs
- İnfomasiya və sənəd dövriyyəsi
- Sənəd və sənəd dövriyyəsi
- İnfomasiya kanalının hərəkəti
- Alan və göndərən şəxs

169. İdarəetmədə kommunikasiya dedikdə nə başa düşülür?

- ✓ İdarəetmə subyektləri və obyektləri arasında infomasiya mübadiləsi prosesi
- Kapitalların mübadiləsi prosesi
- Dövriyyə kapitalının mübadiləsi prosesi
- Əsas kapitalının mübadiləsi prosesi
- Əmtəələrin mübadiləsi prosesi

170. Təşkilatın əsas kateqoriyalarına aiddir:

- ✓ Tipi, formaları, metodları, prinsipləri
- Xarici və daxili mühit
- Təşkilati struktur
- Təşkilati forma
- Struktur və onun növləri

171. Strateji menecmentin fazalarına aiddir:

- ✓ Planlaşdırma, uzunmüddətli planlaşdırma, strateji planlaşdırma və menecment
- Operativ planlaşdırma
- Funksionlar planlaşdırma
- Təşkilati layihələşdirmə
- Qısa – və ortamüddətli planlaşdırma

172. İdarəetmə səviyyələrinə görə menecerlərin tipləri nəcə bölünür?

- ✓ Ali, orta və aşağı
- Mütəxəssislər və köməkçi heyət
- Texniki işçilər və mütəxəssislər
- Heyətin məcmuu
- Rəhbər, icraçı

173. Təşkilat (firma) dedikdə nə başa düşülür?

- ✓ Bazarın subyekti
- İdarəetmə
- Kollektiv
- şöbə
- İdarəetmə strukturu

174. Qeyri-forma təşkilat dedikdə:

- ✓ Mütamadi bir-biri ilə qarşılıqlı əlaqəyə qırən insanlar qrupu
- Funksional struktur
- Ştab strutura
- Xətti struktur
- Hüquqi şəxs

175. Formal təşkilat dedikdə:

- ✓ Hüquqi şəxs hüququna malik struktur
- kollektiv
- Funksional struktur
- Xətti struktur
- İnsanlar qrupu

176. İdarəetmədə hansı ekspert qiymətləndirilməsi metodları istifadə edilir?

- Cəmləşdirmə metodu
- Planlaşdırma metodu
- Sistem təhlili metodi
- Qruplaşdırma metodu
- ✓ “Delfi” metodu, ekspertiza metodu və s.

177. Strateji planlaşdırmanın hansı metodlarını Siz bilirsiniz?

- ✓ Yuxarıdan aşağı və aşağıdan yuxarı
- Aşağıdan yuxarı
- Şaquli əlaqə
- Üfuqi əlaqə
- Yuxarıdan aşağı

178. Strateji bazar idarə edlməsi dedikdə nə başa düşülür?

- ✓ Qeyri-dövri planlaşdırma
- Strateji planlaşdırma
- Strateji marketinq
- Strateji alyanslar
- Dövri planlaşdırma

179. Bazarın sahə idarə edilməsi orqanı kimi hansı çıxış edir?

- ✓ Iqtisadiyyat və sənaye nazirliyi
- Vergi nazirliyi
- Nəqliyyat nazirliyi
- İnformasiya nazirliyi
- Maliyyə nazirliyi

180. İdarəetmə effektivliyi necə qiymətləndirilir:

- ✓ idarəetmənin nəticəsi/ İdarəetmə xərcləri

- İstehsal/ idarəetmə
- İstehsal/ mənfəət
- mənfəət /istehsal
- İdarəetmə xərcləri/ idarəetmənin nəticəsi

181. Ticarətdə maliyyə və kreditlərin idarə edilməsi metodlarına aiddir

- ✓ Yuxarıda sadalanan metodların və modellərin məcmuu
- Kreditlərin bazar qiymətləndirilməsi metodları
- Ödəmələrin maliyyə ekvivalenti metodi
- Əsas aktivlərin qiymətlərinin müəyyən edilməsi modeli
- Ödəmə balansı metodu

182. Qiymətlərin və mənfəətin idarə edilməsi və tənzimlənməsi metodlarına aiddir:

- ✓ Yuxarıda sadalanan metodların məcmuu
- Proqnozlaşdırma metodları
- Mənfəətin idarə edilməsi metodları
- Qeyri-qiyamət metodları
- Birbaşa qadağan metodları

183. Kommersiya risklərinin idarə edilməsi metodlarına aşağıdakılardır

- ✓ Risklərə yol verməmək, onların aşağı salınması, ötürülməsi və qiymətləndirilməsi
- Riskləri aşağı salmaq
- Risklərin ötürülməsi
- Risklərin qiymətləndirilməsi
- Risklərə yol verməmək

184. Pərakəndə ticarətin idarəedilməsi metodlarına aiddir:

- ✓ Xidmət zonalarının modeli, qravasiya modeli və kumulyativ modeli
- Qravasiya modeli
- Kumulativ çəkmə metodu
- Sinergetik effekt
- Xidmət zonalarının modeli

185. Bazarın idarəedilməsi metodlarına aiddir:

- ✓ Seqmentləşdirmə, məqsədli bazar və onun qiymətləndirilməsi
- Məqsədli bazar
- Bazarın təchizatçıları
- Bazar istehlakçıları
- Bazarın seqmentləşdirilməsi

186. Dövlət idarəetməsi həyata keçirilir:

- ✓ Ölkə miqyasında
- Rayon miqyasında
- Şəhər miqyasında
- Kənd miqyasında
- Region miqyasında

187. İdarəetmə metodları sisteminə hansılar aiddir?

- ✓ İqtisadi, təşkilati, sosial-psixoloji
- Hüquqi
- İnzibati
- Sosial-psixoloji
- İqtisadi

188.

İdarəetmə bir elm kimi:

- ✓ Dəyişən mühit şəraitində ən yaxşısının təmin edilməsinin qanuna uyğunluqları haqqında biliklər sistemi
- Xarici aləmdən olan istiqamətə təsir edən göstəricilər məcmuudur
- Hər-hansı bir hadisə
- Yuxarı təşkilatların sərəncamları
- İdarəetmə subyektinin obyektdə müraciəti

189.

İdarəetmə, menecment, rəhbərlik anlayışlarının fərqi:

- rəhbərlik > idarəetmə
- ✓ İdarəetmə > menecment
- Menecment > idarəetmə
- İdarəetmə = rəhbərlik
- rəhbərlik > menecment

190.

9 şöbəsi olan firmanın idarə olunma normasını hesablayın:

- ✓ 0.111
- 0.811
- 0.222
- 0.555
- 0.781

191.

6 şöbəsi olan firmanın idarə olunma normasını hesablayın:

- ✓ 0.167
- 0.397
- 0.451
- 0.334
- 0.251

192.

10 şöbəsi olan firmanın idarə olunma normasını hesablayın:

- ✓ 0.1
- 0.88
- 0.99
- 0.44
- 0.77

193.

4 işçişi olan firma şöbəsinin idarə olunma normasını hesablayın:

- ✓ 0.25
- 0.75
- 0.33
- 0.55
- 0.95

194.

Laqranjin çoxsırалı metodu:

- ✓ Məhdud bərabərliklər ilə olan optimizasiya məsələlərinin həlli metodlarıdır
- Surətli eniş metodudur
- Koordinator eniş motodu
- Birinci sıranın optimallaşması metodu
- İkinci sıranın optimallaşması metodu

195.

Risk-menecmentin məqsədi:

- ✓ Risklərin idarə edilməsinin maksimal effektivliyinin təmin olunmasıdır;

- Risksiz zonadır;
- Riskli situasiyaların yaradılmasına karşıdır;
- Proqramm-məqsədli yanaşmadır;
- Firmanın məqsədli idarə edilməsidir;

196. Müləyim stoxastik situasiya hansıdır?

- ✓ İdarəetmə aparatının lazım olan informasiyanın cüzi hissəsinə malik olduğu bir situasiya
- Qabaqcadan xəbər verilməyən situasiya
- Siğorta riski
- Strateji risk-menecment
- Gözlənilməyən situasiya

197. Müləyim determinal situasiya hansıdır?

- ✓ Hiss olunan dərəcədə qeyri-müəyyənlilik elementləri ilə xarakterizə olunan situasiya
- Firmanın təşkilati vəziyyətini xarakterizə edən situasiya
- Risksiz situasiyadır
- Struktur riskdir
- Firmanın iqtisadi vəziyyətini xarakterizə edən situasiya

198. Risklərin idarə edilməsi taktikası:

- ✓ Firmada mövcud olan resursların səmərəli bölgüsüdür;
- Firma rəhbərinin taktikasıdır;
- Kommersiya fəaliyyətində taktiki yanaşmadır;
- İdarəetmənin strategiya və taktikasıdır.
- Kommersiya firmasının taktikasıdır;

199. Struktur riski:

- ✓ Sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan bazarın konyunkturunun ağırlaşması riskidir;
- Kommersiya firmalarının risk-menecmenti;
- İqtisadi və kommersiya riski;
- Ehtimal hadisə və ya hadisələr məcmuu
- Kommersiya firmalarında risk situasiyaları;

200. İdarəetmənin xüsusi funksiyaları:

- ✓ Tərkibi ticarət firması tərəfindən müəyyən edilən funksiyalarıdır.
- İdarəetmənin bazar funksiyalarıdır;
- İdarəetmənin koordinasiya funksiyalarıdır;
- İdarəetmə funksiyalarının uyğunlaşdırılması;
- İdarəetmənin ənənəvi funksiyalarıdır;

201. Risklərin idarə edilməsinin sərəncam metodları:

- ✓ İdarəetmənin zəruri funksiyalarının firmadaxili təminatına istiqamətlənən metodlardır;
- İdarəetmənin hüquqi metodlarıdır;
- İdarəetmənin texniki metodlarıdır;
- İdarəetmənin texnoloji metodlarıdır.
- İdarəetmənin təşkilati-sərəncam metodlarıdır;

202. Risk-menecment siyasəti:

- ✓ Ticarət fəaliyyətində yaranan risklərin idarə edilməsinin forma və metodlarının məcmuudur;
- Xarici ticarət siyasətidir;
- Dövlətin iqtisadi siyasətidir;
- Siyasi risklərdir.
- Ticarət siyasətidir;

- 203.** İdarəetmənin vasiləsiz funksiyaları:
- ✓ Yerinə yetirilməsi daimi olan funksiyalarıdır.
 - İdarəetmənin vaxtaşırı funksiyalarıdır;
 - İdarəetmənin ənənəvi funksiyalarıdır;
 - İdarəetmənin bazar funksiyalarıdır;
 - Planlaşdırma, nəzarət, uçot
- 204.** Risklərin idarə edilməsinin kompleks metodları:
- ✓ İtkilərin nisbi və ya tam ödənilməsinə yönəldilən idarəetmə metodlarıdır;
 - Risk situasiyalarının nəzarəti və uçotudur;
 - Digər partnyorlara risklərin ötürülməsidir;
 - Müxtəlif metodlarla risklərin aradan qaldırılmasıdır;
 - Borcların qaytarılmasıdır;
- 205.** Ranjirləşdirmə nədir?
- ✓ Amillərin effektivliyinə görə mühümlülüyünün müəyyən edilməsidir
 - İdarə olunma səviyyəsinin müəyyən edilməsidir
 - Arqumentlərin qrup uçotunun metodudur
 - Firmanın məqsədlərinin müəyyən edilməsidir
 - İqtisadi göstəricilərin müəyyən edilməsi
- 206.** İdarəetmə qərarının hazırlanması prosesi:
- ✓ Hazırlanma, problemin üzə çıxarılması, informasiyanın axtarışı və işlənilməsi, resurs təminat, məqsədlərin müəyyən edilməsi və tapşırıqların reallaşdırılması
 - Paralellik
 - İxtisaslaşma, ritmlilik
 - Universallaşma, vahid şəklə salınma
 - Proporsionallıq, vasiləsizlik
- 207.** Menecmentə normativ yanaşma:
- ✓ Menecmentin bütün altsistemləri üzrə idarəetmə normativlərinin müəyyən edilməsindən ibarət olan yanaşmadır
 - İdarə olunmanın normasıdır;
 - İstehlak normasıdır
 - Proqramm-məqsədli yanaşmadır
 - İdarə olunmanın normalaşdırılmasıdır
- 208.** Fişer meyari:
- ✓ Rəqressiyanın idarə edilməsini xarakterizə edən riyazi meyardır
 - Cox meyarlı
 - Faktorlu təhlil
 - Coxamilli təhlildir
 - Styuart meyarının oxşarıdır
- 209.** Styuart meyari:
- ✓ Amillərin əhəmiyyətliliyini xarakterizə edən, modelə daxil olan riyazi meyardır
 - Cox rəqressiyalı əmsal
 - Cüt korreksiya əmsalı
 - Rəqressiya əmsali
 - Riyazi modeldir
- 210.** Kimmersiya firmasının rəqabəttəbliliyi:

- ✓ Rəqabəttablı mallarının buraxılışıdır
- Yeni mallarının buraxılışıdır
- Yeni texnikanın buraxılışıdır
- Milli malların buraxılışıdır
- Ənənəvi mallarının buraxılışıdır

211. Diskontlaşdırma nədir?

- Ekstropolyasiya metodudur
- Sərt təhlil metodudur
- Sənədlərin metodudur
- Situasiyalı təhlil metodudur
- ✓ Gələcəyə nəzərdə tutulmuş investisiyanı hesablanmışa uyğunlaşdırmaq metodudur

212. "PUL" nədir?

- ✓ Hər-hansı bir məsələnin həlli üçün kompaniyaların müvəqqəti birləşməsi formasıdır
- Ticarət markasıdır
- Sığorta kompaniyasıdır
- Korporasiyadır
- İnvestisiya kompaniyasıdır

213. İdarəetmə uçotu:

- ✓ Rəhbərlik üçün informasiyanın hazırlanması ilə əlaqədar olan fəaliyyətdir
- Maliyyə sisteminin uçotudur
- Bank sisteminin uçotudur
- Pul sisteminin uçotudur
- Mühasibatlıq və auditdir

214. Sinergetik effekt:

- ✓ Sistemin ayrı-ayrı elementlərinin qarşılıqlı əlaqə və məqsədli uyğunluq nəticəsidir
- Firmanın effektiv fəaliyyətinin nəticəsidir
- Firmanın işçilərinin məhsuldarlığıdır
- Faydalı iş əmsalıdır
- Miqyas effektidir;

215. Bayesovski yanaşması dedikdə:

- ✓ Mövcud olan informasiyanın maksimum istifadə edilməsinə əsaslanan idarəetmə nəzəriyyəsi vasitəsidir
- İdarəetməyə situasiyalı yanaşmadır
- Lahiyələşdirmədə istifadə edilən idarəetmə nəzəriyyəsi vasitəsidir
- Təhlildə istifadə edilən idarəetmə nəzəriyyəsi vasitəsidir
- İdarəetməyə sistemli yanaşmadır

216. Təşkilati layihələşdirmə dedikdə:

- ✓ Ticarət sistemlərinin təşkili və idarəetmə sisteminini layihələrinin işlənilməsi
- Yeni texnologiyaların layihələşdirilməsi
- Texnoloji proseslərin layihələşdirilməsi
- Yeni informasiya sistemlərinin işlənilməsi
- Ticarət sahələrinin layihələşdirilməsi

217. Təşkilati laq nədir?

- ✓ Məqsədin qoyuluşu ilə qərarın qəbul edilməsi arasında mövcud olan ləngimə
- Heyətin işə çıxmاسının ləngiməsi
- Malların çatdırılması ilə əlaqədar ləngimə
- Yeni texnikanın ləngiməsi çatdırılması ilə əlaqədar ləngimə

- Planın yerinə yetirilməsinin ləngiməsi

218. İdarəetmə laqı nədir?

- ✓ Sıradan çıxma momentinin aşkarlanması ilə idarəetmə siqnalının verilməsi momenti arasındaki müddət
- İdarəetmə informasiyasının sıradan çıxma vaxtının müddəti
- Ticarət təşkilatının işləmə müddəti
- Texnikanın işləmə müddəti
- Heyətin iş vaxtının müddəti

219. Lahiyənin idarə edilməsi effektivliyi əmsali:

- ✓ İdarəetməyə sərf edilən xərclerin lahiyənin qiymətinə olan nisbətini göstərir
- Tədavül xərclərinə olan nisbəti göstərir
- Tədavülün maldövriyyəsinə olan nisbətini göstərir
- Maldövriyyəsinin mənfəətə olan nisbətini göstərir
- Mənfəətin tədavül xərclərinə olan nisbətini göstərir

220. Kadr investisiyaları:

- ✓ Heyətə və onun inkişafına yönəldilən firmanın maliyyə xərcləridir
- Yeni texnikanın əldə edilməsinə yönələn xərclərdir
- Nəqliyyat vasitələrinin xərcləridir
- NİOKR xərcləridir
- Firmanın ümumi xərcləridir

221. İdarəetmədə injinirinq:

- ✓ Malların realizasiya edilməsi ilə əlaqədar olan mühəndis-məsləhət xidmətlərinin kompleksidir
- İnnovasiya fəaliyyətinin kompleks xarakteristikasıdır
- Təhsilə vəsaitlərin qoyuluşudur
- Yeni texnikanın tətbiq etməsidir
- Bazar təmərküzü səviyyəsinin xüsusi göstəricisidir

222. Teleologiya:

- Analitik hesablamalardır
- İstehsal fəaliyyətinin təhlilidir
- Ticarət fəaliyyətinin təhlilidir
- ✓ Qərarların müqayisəli qiymətləndirilməsidir
- Kommersiya fəaliyyətinin təhlilidir

223. Qərarları təmin etmə sistemi:

- ✓ İdarəetmə qərarlarının hazırlanmasında istifadə edilən kominariz interaktiv sistemdir
- Optimal idarəetmə qərarların qəbul edilməsidir
- İdarəetmə qərarlarının realizasiya edilməsidir
- İdarəetmə qərarlarının tənzimlənməsidir
- Hazır olmayan işdir;

224. İdarə olunma norması:

- ✓ Fərdə iyerarxik pillələrə əsasən hesabat verməli olan tabe olanların sayıdır
- Əmək məhsuldarlığıdır
- İdarəetmə əməyinin effektivliyidir
- İşçilərin sayıdır
- Əmək normasıdır

225. Determinizm:

- ✓ Təşkilati strukturun xarici mühitdən müəyyənləşməsini ehtimal edən konsepsiyadır
- İdarəetmə metodlarının sistemləşdirilməsidir
- İdarəetmənin metodika və üsullarıdır
- Metodoloji bazadır
- Nəzəri bazadır

226. Sistemin sərhədləri:

- Sistemi daxili mühitdən ayırandır
- Firmanın şöbələrinin sərhədləridir
- Mümkün olan münasibətlərin sərhədləridir
- Firmalar arası sərhəddir
- ✓ Sistemi xarici mühitdən ayırandır

227. Baş menecerlər:

- ✓ Təşkilərin bölmələrinin fəaliyyətinə məsuliyyət daşıyırlar
- Heyətin fəaliyyətinə məsuliyyət daşıyırlar
- Əməkdaşların hazırlanmasına məsuliyyət daşıyırlar
- İcraya məsuliyyət daşıyırlar
- Planını yerinə yetirilməsinə məsuliyyət daşıyırlar

228. Apparat menecerlər:

- ✓ Xətti menecerlərin fəaliyyətinin təmin edilməsi funksiyasının icra edilməsinə məsuliyyət daşıyırlar
- Mal təchizatına məsuliyyət daşıyırlar
- Kadrların seçilməsinə məsuliyyət daşıyırlar
- Menecerlərin hazırlanmasına məsuliyyət daşıyırlar
- Malların satışına məsuliyyət daşıyırlar

229. İnzibati menecment:

- ✓ Təsisat və qoyulmuş qaydalara əsaslanan idarəetmə
- Təşkilati sərəncam metodudur
- Təsirin iqtisadi vasitələridir
- İqtisadiyyatın tənzimlənməsidir
- İdarəetmə apparatıdır

230. Yeniliklər bazarı:

- ✓ Elm və elmi-texniki nəticəsi olan malların mövcudluğudur
- Əmtəə və xidmətlər bazarıdır
- Fond bazarıdır
- Kapital bazarıdır
- Əmək bazarıdır

231. Qant diaqgramı nədir?

- ✓ Üfüqi xətti diaqramdır
- Funksional modeldir
- Riyazi modeldir
- Zaman ehtiyatıdır
- Təşkilati modeldir

232. Konsalting:

- ✓ İqtisadi məsələlər üzrə alıcı və satıcılarla məsləhət verilməsidir
- İri firmalardır
- Beynəlxalq təşkilatdır
- Kommersiya firmasıdır

- NİOKR (ETTKİ) bürosudur

233. İnnovasiya menecmenti:

- ✓ Firmanın innovasiya fəaliyyətinin istiqamətinin müəyyən edilməsidir
- Malların satışının yeni metodlarının tətbiqidir
- Eksperimental fəaliyyətdir
- Praktiki fəaliyyətdir
- Elmi-texniki tərəqqidir

234. Transmilli korporasiyalar:

- ✓ Baş kampaniyaların bir ölkənin kapitalına, firmaların isə digər ökələrin kapitalına məxsus olan korporasiyalardır
- Dövlətlərarası əlaqələrdir
- Təsərrüfatlar arası əlaqələrdir
- Müxtəlif ölkələr arası həkət edə bilən mallardır
- Dövlətlərarası münasibətlərdir

235. Tələbin idarə edilməsi:

- ✓ Fərdi və dövlət istehlakının həcminin azaldılmasına yönəldilmiş dövlət siyasətidir
- Bazarın tənzimlənməsi üzrə dövlət siyasətidir
- Qiymətlərin artırılması sahəsi üzrə dövlət siyasətidir
- Qiymətlərin azaldılması sahəsi üzrə dövlət siyasətidir
- Qiymətlərin tənzimlənməsi üzrə dövlət siyasətidir

236. Təklifin idarə edilməsi:

- ✓ Real istehsalın həcminin artırılmasına yönəldilmiş dövlət siyasətidir
- Qiymətlərin aşağı salınmasıdır
- Tələb və təklifin tarazlaşdırılmasıdır
- Qiymətlərin tənzimlənməsidir
- Mal çeşidinin artırılmasıdır

237. Kouz nəzəriyyəsi:

- ✓ Xüsusi tərəflərin razılışmağa gəlməsi mümkünüyü haqqında müddəalardır
- Alçılıq qabiliyyətinin paritet nəzəriyyəsi
- Likvidliliyin üstünlüyü nəzəriyyəsi
- İnflasiya templəridir
- Oyun nəzəriyyəsidir

238. Bazar üzərində hakimiyyət:

- ✓ İqtisadi subyektin bazar qiymətlərinə əhəmiyyətli dərəcədə təsir etmə bacarığıdır
- Bazarın tənzimlənməsidir
- Bazara təsirdir
- Bazarın stimullaşdırılmasıdır
- Bazarın idarə edilməsidir

239. Menecmentdə dəyərlər:

- ✓ İnsanın öz fəaliyyətində riayət etdiyi standart və meyarların məcmuudur
- İnsanın özünü aparmasının əsas elementidir
- Mükafatlandırmalardır
- Heyətin stimullaşdırılmasıdır
- İşçilərin maraqlandırılmasıdır

240. Bazarın tənzimlənməsi:

- ✓ Bazarın müəyyən istiqamətə yönəldilməsi məqsədilə bazara təsir vasitəsidir
- Təsərrüfat prosesinin bir istiqamətidir
- Bazar prosesidir
- Bazar mexanizmidir
- Cəmiyyətdə təsərrüfat münasibətlərinin məcmuudur

241. Proqramm-məqsədli yanaşma:

- ✓ Məqsədə çatmaqdə mürəkkəb problemlərin həlli üçün metod və üsulların məcmuudur
- Mümkün ola bilən dəyişikliklərin elmi əsaslarla qabaqcadan görməsidir
- İdarəetmənin iqtisadi metodlarıdır
- Müəyyən hadisələrin elmi əsaslandırılmış qabaqcadan görməsidir
- Subyektin idarəetmə obyekti məqsədyönlü təsiridir

242. “Keys-Stadi” metodu:

- ✓ Menecerlərin təhsil alma prosesində təsərrüfat situasiyaları-nın öyrənilməsidir
- Deduksiya metodudur
- Ekstropolyasiya metodudur
- Mənimmsəmə metodudur
- İdarəetmə metodudur

243. Dövlət tənzimlənməsi:

- ✓ Dövlətin bazar prosesinə iqtisadi təsiridir
- Fərman və sərəncamlardır
- Əmr və təlimatlardır
- Dövlət zəmanətidir
- İnzibati təsirdir

244. Danışqlar aparılması strategiyası:

- ✓ Məqsədə nail olmaq üçün ümumi yanaşmanın işlənib hazırlanmasıdır
- Diskussiyalardır
- Münaqişa situasiyalarıdır
- Maraqlı tərəflərin görüşüdür
- Məsələlərin müzakirəsidir

245. Marketinq-menecment:

- ✓ Təşkilatın ümumi inkişaf konsepsiyasının planlaşdırılması və realizasiya edilməsi prosesidir
- Bazar prosesidir
- İdarəetmə prosesidir
- Texnoloji prosesdir
- Bazarın tədqiqi prosesidir

246. Marketinq-miks:

- ✓ Kompleks marketinqdir
- Bazarın tədqiqidir
- Bazarın konyunkturudur
- Tələb və təklifdir
- Bazardır

247. Kun-Takker şərtləri:

- ✓ Məhdud bərabərsizliklərlə olan optimallaşdırma məslələrinin həlli alqoritmidir
- Şərti dəyişəndir
- Məsələnin şərtləridir
- Bir səviyyədən digərinə keçid şərtləridir

- Qərarların qəbul etmə şərtləridir

248. Həledici sistem;

- Qarşılıqlı istisna sistemidir
- Qərar qəbul edən şəxs
- Qərar aktının məxsus olduğu sistem
- Qarşılıqlı təsir sistemidir
- ✓ İdarəetmə səviyyələri arasında əlaqə yaradan sistem

249. İnformatika:

- ✓ İnformasiyanın strukturunu və xüsusiyyətlərini öyrənən elm sahəsidir
- İqtisadiyyatın sahəsidir
- Ticarət sferasının sahəsidir
- Sahə təhlilidir
- İdarəetmə elminin sahəsidir

250. Məlumat bazası:

- ✓ İnformasiyanın sistemləşdirilmiş anbarıdır
- Anbardır
- Göstəricilər bazasıdır
- Baza əsasıdır
- Topdansatış bazasıdır

251. Oyun nəzəriyyəsi:

- ✓ Qərarların rəqiblərə təsirini qiymətləndirmək üçün istifadə edilən modelləşdirmə metodudur
- Xidmət nəzəriyyəsidir
- Ehtimal nəzəriyyəsidir
- Gözləmə nəzəriyyəsidir
- Metodologiyadır

252. İdarəetmə taktikası:

- ✓ Məqsədə nail olmaq üçün qısamüddətli strategiyadır
- Operativ idarəetmədir
- Cari idarəetmədir
- Vaxtaşırı idarəetmədir
- İdarəetmə strategiyasıdır

253. İdarəetmə şəbəkəsi:

- ✓ Rəhbərliyin effektivliyinin qiymətləndirilməsinə ikiölçülü
- İdarəetmə strukturudur
- İdarəetmənin təşkilidir
- Effektiv idarəetmədir
- İdarəetmə sistemidir

254. Qərar:

- ✓ Alternativin seçilməsidir
- Heyətin seçilməsidir
- Strukturun seçilməsidir
- Məqsədin seçilməsidir
- Sistemin seçilməsidir

255. Rasional qərar:

- ✓ Obyektiv təhlilin nəticələrinə əsaslandırılmış seçimdir
- Optimal qərardır
- Lahiyyə qərarıdır
- Real qərardır
- Effektiv qərardır

256. Təşkilatın planlaşdırılması:

- ✓ Təşkilati strukturun formalaşdırılması prosesidir
- Səlahiyyətlərin formalaşdırılması prosesidir
- İdarəetmə prosesidir
- İdarəetmə texnologiyaları prosesidir
- Lahiyyələşdirmədir

257. Səthi struktur:

- ✓ Az sayda idarəetmə həlqələrinə və geniş idarəetmə həcmində malik strukturdur
- Qeyri-fomal strukturdur
- İnformasiya strukturudur
- Təşkilati strukturdur
- Fomal strukturdur

258. Təşkilati müvəffəqiyyət:

- ✓ Qoyulmuş məqsədə nail olmaqdır
- Yeni texnikanın tətbiqidir
- İşin yekunlaşdırılmasıdır
- Yarışmada qalib olmaqdır
- Planların yerinə yetirilməsidir

259. İdarəetmənin həcmi:

- ✓ Bilavasitə rəhbərin tabeçiliyində olan insanların sayıdır
- İnformasiyanın həcmidir
- Anbarların tutumudur
- Şöbədə işçilərin sayıdır
- Bazarın tutumudur

260. İdarəetmə qərarının keyfiyyəti:

- ✓ İstehlakçıların sorğularını ödəyən qərarların parametrlərinin məcmuudur
- İnformasiya məlumatlarının məcmuudur
- İxtisaslaşdırılmış biliklərin səviyyəsidir
- Qərarın qruplara bölündürülməsidir
- İqtisadi göstəricilərin məcmuudur

261. Menecmentə integrasiyalı yanaşma:

- ✓ Qarşılıqlı əlaqqələrin gücləndirilməsinə yönəldilən yanaşmadır
- Firmanın kooperasiyasıdır
- Firmanın tənzimlənməsidir
- Kompleks yanaşmadır;
- Rəhbərin koordinasiyasıdır

262. Təşkilatın imici:

- ✓ Müştəri və partnyorlarda formalaşan təşkilatın simasıdır
- Malların reklamıdır
- Firmanın reklam fəaliyyətidir
- Rəhbərin avtoritetidir

- Firmanın reklamıdır
- 263.** Biznes-plan:
- ✓ Firmanın inkişaf strategiyasını əks etdirən sənədlər
 - Firmanın şöbəsinin iş planını təsdiqləyən sənəddir
 - Firmanın hüquqi statusunu təsdiqləyən sənəddir
 - Sənəd, xidməti vəsiqədir
 - Ştat cədvəlini əks etdirən sənəddir
- 264.** Firma üçün xarici mənbələrdən alınan məlumatlar daha əlverişlidir?
- ✓ Qeyri- mərkəzləşdirilmiş
 - Daxili
 - Firma rəhbəri tərəfindən
 - Firma meneceri tərəfindən
 - Mərkəzləşdirilmiş
- 265.** Xarici mühitin hansıları haqqında informasiya daha çətin əldə olunandır?
- ✓ Rəqib məhsullar bazarının vəziyyəti
 - Sahə bazarının vəziyyəti
 - Daxili bazarın vəziyyəti
 - Xarici bazarın vəziyyəti
 - İqtisadiyyatın ümumi vəziyyəti
- 266.** Sənədlər kütləsinin axtarışında hansı qiymətli göstəriciləri bilməlisiniz?
- ✓ Dolğunluq və etibarlılıq
 - Pertinent
 - relevant
 - Miqyas
 - Dolğunluq və səs
- 267.** İnfomasiya xidmətləri bazarda əmtəə kimi nə çıxış edir?
- ✓ İnfomasiya
 - Proqramm vasitələr
 - Texnika
 - İnternet
 - Kompyuterlər
- 268.** Marketing idarə edilməsi effektivliyi:
- ✓ Marketinqin nəticələri və onunla əlaqədar olan xərclərin nisbətidir
 - Firmanın effektivliyidir
 - Qiymətin əmələgəlməsinin effektivliyidir
 - Nəticənin effektivliyidir
 - Əməyin effektivliyidir
- 269.** Satışlara şablon yanaşma:
- ✓ Saticının əvvəlcədən müəyyən edilmiş ssenariyaya uyğun saxlanmaq situasiyadır
 - Kompleks yanaşmadır
 - Sistemli yanaşmadır
 - Situasiyalı yanaşmadır
 - Malların standart qiymətidir
- 270.** Qiymət lideri:

- ✓ Qiyməti qeyri -rəsmi təyin edən kompaniyadır
- Kompaniyanın lideridir
- Firmanın lideridir
- Qeyri-formal liderdir
- Bazarın lideridir

271. Şifahi kommunikasiya:

- ✓ Bilavasitə şəxsi ünsiyyətdir
- “Delfi” metodudur
- Proqnozlaşdırma metodudur
- İnformasiyadır
- Ekspert qiymətləndirilməsidir

272. Marka(nışan) haqqında etiqad:

- ✓ Markaya əlavə edilmiş xüsusiyyətlərdir
- Malların xüsusiyyətləridir
- Malların istehlak xüsusiyyətləridir
- Taraların xüsusiyyətləridir
- İnsanları inandırmaqdır

273. Status-kvo strategiyası:

- Firmanın strategiyasıdır
- Rəhbərin strategiyasıdır
- Sağ qalma strategiyasıdır
- ✓ Rəqabətdən uzaqlaşmaq strategiyasıdır
- Marketing strategiyasıdır

274. Kompaniyanın yüksəliş strategiyası:

- ✓ Gələcək fəaliyyət növləri haqqında qərarlardır
- Mal dövriyyəsinin artırılmasıdır
- Operativ qərardır
- Marketing qərardır
- İstehsalın artırılmasıdır

275. Bazarın genişlənməsi strategiyası:

- ✓ Mövcud olan malların yeni bazarlara təklifidir
- Mağazaların sayının artırılmasıdır
- Alıcıların sayının artırılmasıdır
- Mal ehtiyatlarının artırılmasıdır
- Maldövriyyəsinin artırılmasıdır

276. Ticarətdə biznesin inkişaf strategiyası:

- ✓ Yeni malların marketinqinə əsaslanan inkişaf strategiyasıdır
- Mənfəətlilik strategiyasıdır
- Xarici bazara çıxış strategiyasıdır
- Yeni malların təkmilləşdirilməsi strategiyasıdır
- Gəlirlilik strategiyasıdır

277. Rəqibləri ötmə strategiyası:

- ✓ Əsas fəaliyyət zürə kompaniyanın məhsul ilə bazara çıxışıdır
- Xarici bazardan çıxışdır
- Xarici bazara çıxışdır
- Alıcıların dəyişdirilməsidir

- Rəqiblərin dəyişdirilməsidir

278. Malların çeşid nişanına ad verilməsi strategiyası:

- ✓ Bir sıra mal çeşidinə verilən adlar
- Çeşidli təklifdir
- Əmtəə şöbəsinin çeşididir
- Firma çeşididir
- Mağazada malların çeşididir

279. Marketing strategiyası:

- ✓ Alıcılara təsir etmə və həvəsləndirmə üzrə firmanın əsas metodudur
- Rəhbərin strategiyasıdır
- Proqnozlaşdırma strategiyasıdır
- İstehlak bazarının tədqiqidir
- Firmanın strategiyasıdır

280. Malların satışını sürətləndirmək strategiyası:

- ✓ Malların yeridilişi strategiyasıdır
- malların alışdır
- Malların realizasiya edilməsidir
- Firmanın strategiyasıdır
- Malların satışdır

281. Ticarətdə standartlaşdırılmış strategiyalar:

- ✓ Beynəlxalq marketinq strategiyasıdır
- Sənədlərin standartlaşdırılması və unifikasiyasıdır
- Malların spesifikləşdirilməsidir
- Standart qərarlardır
- Standart mallardır

282. Ticarətdə qərarların qəbul edilməsinin mürəkkəb prosesi dedikdə:

- ✓ İstehlakçı üçün marağ doğuran malların alış ilə əlaqədar olan əlaqələr
- Qiymətin əmələgəlmə prosesidir
- Reklamin tənzimlənməsi prosesidir
- Malların bölgüsü prosesidir
- Rəhbər tərəfindən qərar qəbul etmə prosesidir

283. İdarəediçi nəzarət sistemi dedikdə:

- ✓ Plan dövründə marketinqin səmərəliliyinin qiymətləndirilməsidir
- Heyətin fəaliyyətinin qiymətləndirilməsidir
- Şöbənin fəaliyyətinin qiymətləndirilməsidir
- Əlaqələr şöbəsinin fəaliyyətinin qiymətləndirilməsidir
- Rəhbərin fəaliyyətinin qiymətləndirilməsidir

284. Xidmətlərin idarə edilməsi sistemi:

- ✓ Xidmətlər üzrə menecerlərin işlədiyi sistemdir
- Texnikanın idarə edilməsi sistemidir
- Bazar mexanizmi sistemidir
- Qarşılıqlı əlaqə sistemidir
- Ticarətin idarə edilməsi sistemidir

285. Əmtəələrin idarə edilməsi sistemi:

- ✓ Ömtəələr üzrə menecerlərin işlədiyi sistemdir
- Ömtəələrin satışı üzrə sistemdir
- Malyeridilişi sistemidir
- Firmanın idarə edilməsi sistemidir
- Xidmətlər sistemidir

286. Ticarətdə kommunikasiya sistemi:

- ✓ İstehlakçıların əmtəələrin olması haqqında məlumatlandırılması sistemidir
- İnformasiya texnologiyaları sistemidir
- Əhaliyə xidmət sistemidir
- Əlaqələr sistemidir
- İnformasiya axınları sistemidir

287. Satış üzrə rayon meneceri:

- ✓ Rayon miqyasında menecerdir
- Firmada bölmə menecerdir
- Menecer- satış üzrə məsləhətçidir
- Müəyyən sahədə malların satışına məsul olan şəxsdir
- Mağazada satış menecerdir

288. Marketinqin idarə edilməsi prosesi:

- ✓ Firmanın istehlakçılarla qarşılıqlı marketinq əlaqəsi mexanizmidir
- Heyətin idarə edilməsi prosesidir
- Texnikanın idarə edilməsi prosesidir
- İdarəetmə texnologiyasıdır
- Ticarətin idarə edilməsi prosesidir

289. İstehlakçının psixoloji əhval-ruhiyyəsi:

- ✓ İstehlakçıların əmtəə nişanlarına reaksiya vermək meyilliliyidir
- Rəhbərin psixologiyasıdır
- Menecerin psixologiyasıdır
- Sosial-psixoloji metoddur
- İnsanın psixologiyasıdır

290. Marketinq planı:

- ✓ Marketinq strategiyasının işlənilməsinə əsasdır
- Firmanın planlaşdırılmasıdır
- Planlaşdırma və proqnozlaşdırmadır
- Rəhbərin planıdır
- Maldövriyyəsinin planlaşdırılmasıdır

291. Əmtəə marketinqi şöbəsi:

- ✓ Malların yiğilması marketinqinə məsul olan şöbədir
- Geyim şöbəsidir
- Firmanın şöbəsidir
- mağazanın şöbəsidir
- Ayyaqqabı şöbəsidir

292. Həyat tərzi:

- ✓ Maraq və baxışlardır
- Malların satışıdır
- Mağazalara baş çəkməkdir
- Alıcılara məsləhətlərdir

- Malların alışıdır

293. Motiv nədir?

- ✓ İstehlakçıların tələbatlarını ödəmək təşəbbüsü ilə şərtləşdirilmiş niyyətdir
- İstehlakçıların təklifidir
- Məsləhət və təkliflərdir
- Bazarın ciddi tədqiqidir
- Müştərilərin təklifidir

294. Satış üzrə menecə:

- ✓ Satış üzrə məhsul menecerdir
- İnzibatçı menecerdir
- Rəhbərin menecerdir
- Əlaqə menecerdir
- Firma menecerdir

295. Ticarətdə bölmə meneceri:

- İnformasiya menecerdir
- Əlaqə menecerdir
- Restoran menecerdir
- Xidmət menecerdir
- ✓ Kommersiya bölməsinin menecerdir

296. Ticarətdə iri müştərilər üçün menecə:

- ✓ Firma rəhbəridir
- Mağaza rəhbəridir
- Şöbə rəhbəridir
- Bölmə rəhbəridir
- Marketinq komandasının rəhbəridir

297. Rəqabət təhlili:

- ✓ rəqibin zəif və güclü tərəflərinin təhlilidir
- Strateji təhlildir
- Şirkətin fəaliyyətinin tənzimlənməsidir
- Maliyyə fəaliyyətinin təhlilidir
- Fəaliyyətin təhlilidir

298. Ticarət xidmətlərinin kompleksi:

- Mağazalar şəbəkəsidir
- Kompleks metodlardır
- Sistem metodlardır
- Topdan müəssisələrin şəbəkəsidir
- ✓ Müxtəlif xidmət növlərinin uyğunlaşdırılmasıdır

299. Ticarətdə informasiya təsiri:

- ✓ İstehlakçıların nişanlarının qiymətləndirilməsinə ekspert təsiridir
- İnformasiya və periodik məlumatlardır
- İnformasiya sistemidir
- İnformasiya strategiyasıdır
- İnformasiya tədqiqatıdır

300. Məqsədli qrupların müsahibəsi:

- Jurnalistlərin müsahibəsidir
- Vasitəçilər ilə müsahibədir
- Konfrans iştirakçıları ilə müsahibədir
- Dövlət başçıları ilə müsahibədir
- ✓ Marketinq tədqiqatları çərçivəsində qeyri-rəsmi müsahibələrdir

301. İdarəetmə işlərinə tez-tez müraciət etmə nədən asılıdır?

- ✓ İdarəetmə fəaliyyətinin reglamentindən
- İdarəetmə səviyyəsindən
- Həlqələrin sayından
- özünüidarəetmədən
- Şöbələrin sayından

302. Münaqişə dedikdə nə başa düşülür?:

- ✓ Nəzarət fəaliyyətinə kompleks yanaşma
- Təşkilatçılıq
- Uyğunlaşma
- Özünüidarəetmə səviyyəsi
- Etibarlılıq

303. İdarəetməyə sistem yanaşmasının predmeti nədir?

- ✓ Təşkilatın vahidliyi
- Tədqiqat obyektinin sərhədləri
- Vəzifələrin siyahısı
- Ştat cədvəli
- Üzvi qurulus

304. Mövcud sənəd dövriyyəsi sisteminin əsas nöqsanı nədədir?

- ✓ Çoxsaylı təkrar hesablamalar
- Ehtiyatın mürəkkəbliyi
- Strukturun mürəkkəbliyi
- Sənədlərin mürəkkəbliyi
- Aktiv və passiv hesabatların mövcudluğu

305. Təşkilati sistem texnikidən nə ilə fərqlənir?

- ✓ Özünüdarə edən subyektlərin mövcudluğu ilə
- Qörünüşü ilə
- Elastikliyi ilə
- Uyğunlaşması ilə
- Ölçüləri ilə

306. İnformasiya strukturunun əks etdirilməsinin əsası kimi nə çıxış edir?

- ✓ məqsədlər ağacı
- Funksional struktur
- Xətti struktur
- Xətti-funksional struktur
- Morfoloji struktur

307. Sistemin funksional strukturunun təsviri üçün hansı qrafiklərdən istifadə edilir?

- ✓ Funksional matris
- Xətti
- Ştat
- divizional

- Matris

308. Təşkilati qrafik proseslərin topologiyasından nə ilə fərqlənir?

- ✓ Zaman parametrlərin mövcudluğundan
- Qrafik simvolların olmamasından
- dinamizmin mövcudluğundan
- Strukturun mövcudluğundan
- Dərnəklərin mövcudluğundan

309. İdarəetmədə əsas qrafik model hansıdır?

- ✓ Məqsədlər ağacı
- Qrafika
- Operoqrammlar
- sənədqramlar
- Qərarlar ağacı

310. İdarəetmə effektivliyini aşağıdakı nisbət əks etdirir:

- ✓ Vasitə/idarəetmə xərcləri
- Vasitə/xərclər
- Xərclər/nəticə
- Məqsəd/vasitə
- Vasitə/vasitə

311. İdarəetmə sisteminin növlər hansılardır?

- ✓ planlaşdırma
- standart
- Əksetdirən
- strukturlaşmış
- kəşfiyyat

312. İnfomasianın keyfiyyətini müəyyən edən xüsusiyyətlər hansılardır?

- ✓ Doğrululuğu
- Xaric olma
- Təkrarlılığı
- subyektivliyi
- Daxil olma

313. İdarəetmə elmi hansı elmlərin simvollarından istifadə edir?

- ✓ Kibernetikanın
- İqtisadi cöografiyanın
- Geologiyanın
- Ehtimal nəzəriyyəsinin
- Çoxluq nəzəriyyəsinin

314. Sərəncamçı strukturlardan hansı daha çox elastikliyə malikdir?

- məlumatlanlırıçı
- idarəedici
- Təşkilati
- ✓ əlaqələndirici
- nəzarətedici

315. Strateji planda diqqətin toplanma prinsipi nədə özünü göstərir?

- ✓ Təşkilatın davranışı strategiyasının işlənilməsi
- Böhran yolların müəyyən edilməsi
- Qısamüddətli planlaşdırma
- Operativ idarəetmə
- “dar yerlərin” müəyyən edilməsi

316. İdarəetmə fəaliyyəti (işi) nədir?

- Proqnozlaşdırma
- nəzarət
- ✓ Subyektin idarəetmə obyekti müraciəti
- Məqsədin transformasiyası
- Tədqiqat

317. İdarəetmə obyekti kimi nə çıxış edir?

- ✓ Təsirə məruz qalan bir şey
- İdarəetmə subyekti
- Sistem kateqoriyaları vasitəsilə təsvir edilən
- Sistem kateqoriya vasitəsilə təsvir ediləcək bar şey
- Dinamikada olmaq bacarığına malik olan bir şey

318. Sistemin struktur birləşmələrindən hansı başlangıç hesab edilir?

- ✓ Xüsusiyyət və vəziyyət strukturu
- Ümumi struktur
- Funksional struktur
- Morfoloji struktur
- İnformasiya strukturu

319. İdarəetmənin təşkili prosesinin hansı prinsipləri sistem postulatı nəzərə alır?

- Üçüncü və altıncı
- Beşinci və onuncu
- ✓ On ikisi də nəzərə alınır
- İlkinci və beşinci
- Eləsi yoxdur

320. Avtoritar-təşkilati əmək bölgüsü formaları növlər üzrə hansılardır?

- yüngül
- fiziki
- çətin
- normal
- ✓ əqli

321. İdarəetmədə baş verən funksional əmək bölgüsü formaları hansılardır?

- məlumatlandırıcı
- yüngül
- ✓ Rəhbərlik edən
- istehsal edən
- fiziki

322. Strukturu möhkəmləndirən münasibətlər hansılardır:

- ✓ adaptasiya
- inam
- səliqəlilik
- Məsuliyyətsizlik

- çalışqanlıq

323. Təşkiletmə dedikdə nə başa düşülür?

- ✓ İdarəetmə funksiyası
- Elementləri məcmuu vahidliyi
- Dövlət müəssisəsi
- Sənədlə hesabat
- Quruluş

324. “Təşkiletmə” və “idarəetmə” anlayışlarının nisbəti:

- İdarəetmə təşkilati başlanğıçın funksiyasıdır
- Təşkiletmə və idarəetmə eyni anlayışlardır
- Təşkiletmə idarəetmənin alətidir
- ✓ Təşkiletmə idarəetmənin funksiyasıdır
- Təşkiletmə insan fəaliyyətinin funksiyasıdır

325. İdarəetmənin klassik məktəbi:

- İdarəetmədə kəmiyyət məktəbidir
- İdarəetmə davranışı məktəbidir
- Marksizm-leninizm məktəbidir
- ✓ İlkin mərhələdə ümumi prinsiplər bazasında formallaşan idarəetməyə yanaşmadır
- İqtisadi təhsil məktəbidir

326. Münaqişələr:

- ✓ İki və daha çox tərəflər arasında narazılıqdır
- Mənfəət bölgüsünün mübarizəsidir
- Davranış inadkarlığıdır
- Nəhayiq davranışıdır
- Hakimiyyət üzrə mübarizədir

327. İnformasiya-idarəetmə sistemi:

- ✓ Rəhbərin informasiya ilə təminatının formal sistemidir
- Məlumatlar axınıdır
- İnformasiya xidmətidir
- İnformasiya sistemidir
- İnformasiya axınıdır

328. Vəzifə təlimatı:

- ✓ Əsas vəzifələrin qısa ifadəsidir
- Sənədlər toplusudur
- İdarəetmə strukturudur
- Müəssisənin növüdür
- Ştat cədvəlidir

329. Rəhbərin qrupu:

- ✓ Rəhbər və tabeçilikdə olanlardan ibarət olan qrupdur
- Firmanın əməkdaşlarının qrupudur
- Menecerlər qrupudur
- Konstrukturlar qrupudur
- Təşkilatın və ya firmanın şöbəsidir

330. Hakimiyyət nədir?

- ✓ Situasiyaya təsiretmə bacarığıdır
- İdarəetmə qabiliyyətidir
- Rəhbərin istedadıdır
- Güc təzyiqidir
- Rəhbərlikdir

331. Şəquli əmək bölgüsü nə yaradır?

- ✓ İdarəetmə səviyyələrini
- İdarəetmə normalarını
- İdarəetmə formalarını
- İdarəetmə metodlarını
- İdarəetmə həlhələrini

332. Avtomatlaşdırılmış idarəetmə sistemi:

- ✓ Hesablama mərkəzi əsasında idarəetməyə imkan verən istehsal texnologiyalarıdır
- Hesablama texnikasıdır
- Uyğunlaşma strukturudur
- İnformasiya-kommunikasiya texnologiyalarıdır
- İnternetdir

333. Məqsədli idarəetmə:

- ✓ Konkret problemin həllinə əsaslanan idarəetmədir
- Mənfəətin idarə edilməsidir
- Dəyərlərin idarə edilməsidir
- Mal yeridilişinin idarə edilməsidir
- Gəlirin idarə edilməsidir

334. Vəzifələr üzrə idarəetmə:

- ✓ Əsas vəzifələrin qabardılmasına əsaslanan idarəetmədir
- Strateji idarəetmədir
- Sistematik idarəetmədir
- Nəzarətə əsaslanan idarəetmədir
- Əməliyyat idarə edilməsidir:

335. Təşkilati mədəniyyət:

- ✓ Dəyərlər, norma və baxışlar sistemidir
- İnsanların mədəni idarə edilməsidir
- Firmanın mədəni idarə edilməsidir
- Həmkarlar ilə mədəni ünsiyyətdir
- Mədəni tədbirdir

336. İnstiutuziya nödir?

- ✓ Bu və ya digər idarəetmə qərarlarının hüquqi və təşkilati birləşdiriməsi
- Müqavilərin hüquqi təminatıdır
- İnformasiya sisteminin hüquqi təminatıdır
- Bazarın hüquqi təminatıdır
- Nəqliyyatda hüquqi təminatdır

337. İnvestisiyaların idarə edilməsi:

- ✓ İnvestisiya aktivlərinin idarə edilməsi prosesidir
- Maliyyənin idarə edilməsi prosesidir
- Bankların idarə edilməsi prosesidir
- Kreditlərin idarə edilməsi prosesidir

- Ticarətin idarə edilməsi prosesidir

338. İdarəetmə qərarının effektivliyi:

- ✓ Qərarın yerinə yetirilməsi ilə sərf edilən xərclərə görə nəticənin əldə edilməsi dərəcəsi
- Əmək məhsuldarlığı və ya effektivlikdir
- Hesablama əməliyyatlarının effektivliyidir
- Texnika və texnologiyaların effektivliyidir
- Firmanın idarə edilməsinin effektivliyidir

339. Strateji alyans:

- ✓ Kompleks işlərin keçirilməsinə dair firmalararası kooperasiya iştirakçılarının razılaşmasıdır
- Müxtəlif firmaların birləşməsidir
- İdarəetmə funksiyaların tənzimlənməsidir
- İdarəetmə funksiyalarının koordinasiyasıdır
- İdarəetmə funksiyalarının kooperasiyasıdır

340. Menecmentə proses yanaşma:

- ✓ İdarəetmə funksiyalarını qarşılıqlı əlaqə təsiri kimi öyrənən yanaşma
- Ticarətin idarəedilməsi texnologiyasıdır
- Əməliyyat və prosedurların məcmuu
- Firma rəhbərinin hərəkətlərinin məcmuu
- Bazarın idarəedilməsi texnologiyasıdır

341. İdarəetmə nəzəriyyə və praktikasının vahidliyi prinsipi:

- ✓ Hər hansı idarəetmə qərarı praktiki tapşırıqlardın birini həll etməyə və müəyyən prinsiplərə cavab verməlidir
- İdarəetmənin prinsip və metodlarının məcmuu
- İdarəetmənin riyazi metodlarının məcmuu
- Təkbaşına və kollegiallıq vahidliyidir
- Siyasetin vahidliyidir

342. Menecmentdə optimallaşdırma yanaşması dedikdə nə başa düşür?

- ✓ Riyazi metodlar vasitəsilə kəmiyyət qiymətləndirilməsindən keyfiyyət qiymətləndirilməsinə keçidi təmin edən yanaşma
- Kəmiyyət qiymətləndirilməsindən keyfiyyət qiymətləndirilməsinə keçidi təmin edən yanaşma
- Kompleks metodları daxil edən yanaşma
- Sistem yanaşmanı daxil edən yanaşma
- Firmanın səmərəliliyini müəyyən edən yanaşma

343. Menecment sisteminin təmin etmə altsistemi dedikdə nə başa düşür?

- ✓ Sistemin “daxil olmasını” təmin edən altsistem
- İdarəetmə sisteminini subyekti
- İdarəetmə sistemi
- Məqsədlər ağacı
- İdarəetmə sisteminin obyekti

344. Elmi kadrlar:

- ✓ Professional hazırlıqlı mütəxəssislərdir
- Orta həlqə kadrlarıdır
- Ali həlqə kadrlarıdır
- Aşağı həlqə kadrlarıdır
- İdarəetmə kadrlarıdır

345. Təşkilatın missiyası:

- ✓ Təşkilatın prinsipial, fərqləndirici təyinatıdır
- Təşkilatın fəaliyyətinin nəticəsidir
- Təşkilatın effektivliyidir
- Təşkilatın birliyidir
- Təşkilatın məqsədidir

346. Məcbur etmə metodları:

- ✓ İdarəedən altsistemin idarəolunan altsistemə təsiretmə metodudur
- Firma işçilərinin kənarlaşdırılmasıdır
- Əmrlər və hədələrdir
- İşçilərin fəaliyyətinin koordinasiyasıdır
- Güc tətbiqidir

347. Kooperasiya:

- Firmaların integrasiyasıdır
- Firmaların qarşılıqlı əlaqəsidir
- Firmaların fəaliyyətinin məhdudlaşdırılmasıdır
- Firmaların birləşdirilməsidir
- ✓ Müstəqil firmaların könüllü birləşməsidir

348. Koordinasiya:

- Üfqi əlaqələrdir
- Firma əlaqələridir
- ✓ Əlaqələrin idarə edilməsi üzrə menecmentin əsas funksiyasıdır
- Firmaların könüllü birləşməsidir
- Şəquli əlaqələrdir

349. Konsorsium:

- Firmanın fəaliyyətinin tənzimlənməsidir
- Firmaların birləşməsidir
- ✓ Firmalararası kooperasiya çərçivəsində iri firmaların müvəqqəti birləşməsidir
- Firmanın kooperasiyasıdır
- Firmanın koordinasiyasıdır

350. Üfüqi integrasiya:

- Bir və ya daha çox seqmentin seçilməsidir
- ✓ Kampaniyaların sahə müəssisələrinin əldə edilməsinə yönələn yüksəliş strategiyasıdır
- Üfüqi əlaqələrdir
- Şəquli əlaqələrdir
- Rəqiblər arası müqavilədir

351. Şəquli integrasiya:

- Bölgü kanalında vasitəcilərin fəaliyyətidir
- ✓ Mövcud olan əməliyyatlara yenilərin əlavə edilməsilə yüksəliş strategiyasıdır
- Hasil etmənin formalşması metodudur
- Satışın proqnozlaşdırılması modelidir
- Marketinqin qlobal strategiyasıdır

352. Marketinq auditi dedikdə:

- Audit fəaliyyətidir
- ✓ Marketinq əməliyyatlarının vaxtaşırı təhlilidir
- Bazarın tədqiqiqidir
- Bazar və istehlakçının nəzarətidir

- Mütəsibat fəaliyyətinin nəzarətidir

353. Uyğunlaşma strategiyası:

- İstehlakçının müxtəlif tələbatlarına yönəldilən strategiyadır
- ✓ Bazar mexanizminin strategiyasıdır
- Gələcəyin strategiyasıdır
- Firmanın strategiyasıdır
- Kampaniyanın strategiyasıdır

354. İstehlakçının münasibəti:

- Ailə münasibətləridir
- Fərdlərarası münasibətlərdir
- ✓ İstehlakçının əşyaları neqativ və ya pozitiv qiymətləndirmə meylidir
- Rəhbərlə tabeçilikdə olanlar arasında münasibətlərdir
- İnsanlararası münasibətlərdir

355. Sənədqram dedikdə nə başa düşülür?

- Sənədlərin dövrülüyüdür
- ✓ Məlumatların hazırlanması prosedurunu nizama salan təşkilati sənəddir
- İnformasiya dövrülüyüdür
- Təşkiletmə prosesinin vasitəsidir
- İdarəetmə dövrülüyüdür

356. İdarəetmənin elastikliyi:

- Təşkilati sistemin tədqiq etmə metodudur
- ✓ Rəhbərin elastikliyini xarakterizə edən təşkilati parametrdir
- Təşkilati sənəddir
- Rəhbərliyin iyerarxik səviyyəsinin idarəetmə elastikliyini xarakterizə edən təşkilati parametrdir
- Problemin strukturunu əks etdirən qrafik modeldir

357. Rəhbərin avtoritarlığı:

- Təşkilatin bacarığını xarakterizə edən təşkilati xüsusiyyətdir
- Sistemin təşkilati xüsusiyyətini xarakterizə edən parametrdir
- ✓ Real avtoriteti xarakterizə edən təşkilati parametrdir
- Rəhbərliyin təsireddi metodlarından biridir
- Əmək bölgüsünün ilk kateqoriyalarından biridir

358. İdarəetmənin funksional strategiyası:

- Firmanın konsepsiyasıdır
- Rəhbərin strategiyasıdır
- Firmanın strategiyasıdır
- ✓ Firmanın ayrı-ayrı bölmələri səviyyələrində strategiyadır
- Kompleks metoddur

359. İdarəetmə texnologiyası:

- ✓ Fəaliyyətin üsul, vasitə və qaydalarıdır
- İdarəetmə qanun və qanuna uyğunluqlarıdır
- İdarəetmənin qrafik sxemləridir
- Təşkilati modelləşdirmədir
- sənədqamlardır

360. İdarəetmə prinsipləri:

- ✓ İdarəetməyə nisbətdə ilkin norma və qaydalardır
- İdarəetmə qanunlarıdır
- İdarəetmə qanuna uyğunluqlarıdır
- İdarəetmənin əsasıdır
- İdarə oluna bilmə normalarıdır

361. İdarəetmə qanunları:

- ✓ İdarəetmədə ümumi səbəb-nəticə asılılıqlarını əks etdirən qanunlardır
- İdarəetmə qanuna uyğunluqlarıdır
- İdarəetmə kateqoriyalarıdır
- Fəlsəfi qanunlardır
- İdarəetmə prinsipləridir

362. İdarəetmədə münaqişələr:

- İnsanların marağlarıdır
- Kollektivdə münasibətdir
- Firmadaxili münasibətdir
- İnsanlar arasında münasibətdir
- ✓ İdarəetmə qərarlarının qəbulu zamanı insanlar və sosial qruplar arasında baş verən toqquşmalardır

363. Kimmersiya risk-menecmenti:

- ✓ Əmtəə və xidmətlərin satışı prosesində əmələ gələn risklərdir
- Kontromatlar məcmuudur
- Sistemli təhlildir
- Sistemli yanaşmadır
- Ehtimal olunan itkilər sahəsidir

364. Risk-menecmentin vəzifələrinə aiddir:

- ✓ Risklərin yaranmasının profilaktikası
- Firmalar səviyyəsində quruluş
- İdarəetmə metodları
- İdarəetmə mexanizmi
- Mənfəətin tam itirilməsi qorxusu

365. İdarəetmə funksiyalarının təkrar edilməsi:

- ✓ Eyni idarəetmə işinin yerinə yetirilməsi göstərişidir
- Təşkilatın işçi parametridir
- İdarəetmə funksiyalarının kooperasiyasıdır
- Əməyin avtoritar-təşkilatı bölgüsüdür
- Təşkilatın minimal morfoloji vahididir

366. Mal dövriyyəsi integrallama sistemi nədir?

- ✓ Mal resurslarının və mal dövriyyəsinin məcmuu
- İctimai iaşə və xidmətlərin məcmu dövriyyəsi
- Pərakəndə və topdan ticarətin məcmuu
- Tələb və təklifin məcmuu
- Daxili və xarici bazarların məcmuu

367. Daxili bazarın maldövriyyəsinin idarə edilməsi nədir?

- ✓ Reallaşdırma və təklif kanalları üzrə tələb və təklifin nisbətidir
- Mal yeridilişi prosesinin optimallaşdırılmasıdır
- Daxili bazarın tənzimlənməsidir
- Topdan bazarın tənzimlənməsidir

- Xarici ticarət dövriyyəsinin tənzimlənməsidir
- 368.** Kommersiya fəaliyyətinin idarə edilməsi sisteminin nə ilə bağlılığı mövcuddur?
- ✓ Malların və ya bazar xidmətlərinin istehsalı ilə
 - Topdan ticarət ilə
 - Xarici ticarət ilə
 - Pərakəndə ticarət ilə
 - Malların reallaşdırılması ilə
- 369.** Tələb təklifin idarə edilməsi dedikdə:
- ✓ Tələb və təklifin tənzimlənməsi
 - təklifin öyrənilməsi
 - Tələb və təklifin balanslaşdırılması
 - Bazarın öyrənilməsi
 - tələbin öyrənilməsi
- 370.** Ticarətin idarə edilməsi sistemində müşahidənin əsas obyekti nədir?
- ✓ maldövriyyəsi
 - Gəlir
 - Tədavül xərcləri
 - Ticarət əlavələri
 - Mənfəət
- 371.** Ticarət-iqtisadi idarəetmə təhlildə vacib nədir?
- ✓ Qadağaların və nəticənin differensial tutuşdurulması
 - Nəticələrin təhlili
 - Mənfəətin təhlili
 - Gəlirin təhlili
 - Qadağaların təhlili
- 372.** Ticarətdə idarəetmə təhlili necə adlanır?
- ✓ Ticarət-iqtisadi idarəetmə təhlili
 - Funksional təhlil
 - Ətraf mühitin təhlili
 - Sənədli təhlil
 - İstehsal təhlili
- 373.** Struktur modeli dedikdə:
- ✓ Obyektin elementləri arasında əlaqəni əks etdirən model
 - Sistem modeli
 - Obyektin modeli
 - Subyektin modeli
 - İdarəetmə modeli
- 374.** İdarəetmə konsepsiyası:
- ✓ Başlıca ideya, prinsip, qaydaların kompleksi
 - Kompleks idarəetmə
 - Korrelyasiya sahəsi
 - İdarəetmədə rəqabət
 - İdarəetmə strategiyası
- 375.** İdarəetmə metodları nədir?

- Bu idarəetməyə prinsipidir
- Bu idarəetmə qanunudur
- ✓ İdarəetmə fəaliyyətinin həyata keçiriləmsi üsuludur
- Bu idarəetməyə yanaşma metodudur
- Bu idarəetmə qanuna uyğunluğudur

376. İnsan fəaliyyətinin hansı mərhələsində müştərək və razılışdırılmış hərəktələri təmin edən prinsiplər qoyulur və əks olunur?

- Planın reallaşdırılması mərhələsində
- Qərarın qəbul edilməsi prosesində
- ✓ Təşkiletmə prosesində qoyulur, idarəetmə prosesində əks olunur
- Plan mərhələsində
- Özünütəşkiletmə prosesində

377. Rəqabətin meyarı nədir?

- ✓ Məhsulun keyfiyyəti
- Yeni texnologiyaların istifadəsi
- Məhsulun qiyməti
- İstehsalın həcmi
- Gəlir

378. Təşkiletmə prosesinin hansı prinsipləri sistem postulatı nəzərə alır?

- ✓ Hamısı – onikisidə
- altıncı
- Beşinci və onuncu
- Eləsi yoxdur
- İlkinci və beşinci

379. Avtoritar-təşkilati əmək bölgüsünün növlərdə göstərmək formaları hansılardır?

- Fiziki
- ağır
- ✓ Əqli
- yüngül
- Normal

380. Texniki əmək bölgüsünün növlərdə göstərmək formaları hansılardır?

- faydalı
- məhsuldar
- Köməkçi
- əsas
- ✓ xidmətedici

381. Funksional əmək bölgüsünün növlərdə göstərmək formaları hansılardır?

- ağır
- yaradıcı
- ✓ rəhbər
- istehsal edən
- fiziki

382. Stukturu möhkəmləndirən münasibət hansıdır?

- ✓ əməksevərlik
- səliqəllilik
- səhlənkarlıq
- antipatiya

- Məsuliyyətsizlik

383. Gündəlik mənada təşkiletmə nədir?

- ✓ Nəyin isə quruluşu
- Elementlərin məcmusunun vahidliyi
- Dövlət təşkilatı
- İdarəetmə funksiyasıdır
- Sənəd uçotu

384. “Təşkiletmə” və “idarəetmə” anlayışları arasında mütənasiblik:

- İdarəetmə təşkilatı bir elementidir
- Eyni anlayışlardır
- Təşkiletmə idarəetmənin alətidir
- ✓ Təşkiletmə idarəetmənin funksiyasıdır
- Təşkiletmə şüurlu insan fəaliyyətinin funksiyasıdır

385. Təşkiletmə prosesinin məhsulu kimi nə çıxış edir?

- ✓ Təşkilati sistem
- Yekun hesabat
- Diversiya planı
- Tapşırıqların yerinə yetirilməsi haqqında hesabat
- Təşkilati qərar

386. Təşkiletmə prosesi dedikdə nə başa düşülür?

- ✓ Nəyin isə qaydaya salınması
- İcrayə nəzarət
- Nəyin isə hazırlanması
- Nəyin isə yaradılması
- Şüurlu fəaliyyət fuksiyası

387. Məzmununa və xarakterinə görə rəhbərin əqli fəaliyyəti aşağıdakı kimi ola bilər:

- qurucu
- dağıdıcı
- fəlsəfi
- idarəedici
- ✓ təşkilati

388. Həticə e'tibarilə idarəetmə fəaliyyəti aşağıdakı kimi ola bilər:

- ✓ qurucu
- Korrektə edici
- parazit
- dağıdıcı
- Yaradıcı

389. Rəhbərin niyyətlərinin reallaşdırma forması hansıdır?

- Problemin müəyyən edilməsi
- Təcrübənin ümumiləşdirilməsi
- Stimullaşdırma
- İcraya nəzarət
- ✓ Komandaların verilməsi

390. Rəhbərin niyyətlərinin əks etmə forması hansıdır?

- İcraya nəzarət
- Korrektə edilmə
- ✓ Məqsədin formalasdırılması
- azılışdırma
- Hərəktin planı

391. Rəhbər işçinin marağı nədir?

- ✓ Yüksək dərkətmə tələbatı
- Həyatın mənası
- İstiqamətlənmə forması
- İnsanın ehtiyacı
- aydın olmayan tələbatlar

392. Rəhbərlərin mənəvi-etik uyğunsuzluğunun imkanları hansılardı?

- ✓ Müxtəlif ideallar
- Rejimlərin uyğunsuzluğu
- İş rejimi
- Muxtəlif yanaşmalar
- Maraqların inkar edilməsi

393. Rəhbərlərin intellektual uyğunsuzluğunun əlamətləri hansılardı?

- İnandırıcı sübutların arqumetrləri
- Həyat tərzi
- Həyat üslüyü
- Lətifərlərə maraqlanma
- ✓ Maraqların haçalanması

394. Rəhbərlərin sosial-psixoloji uyğunsuzluğunun mümkünüyü hansılardı?

- ✓ Funksional yerinə yetirilməməsi
- İdarəetmə metodları
- Başqalarının davranışının qiymətləndirilməsində
- İstirahətin müxtəlif formaları
- Eyni emosional reaksiya

395. Rəhbərin tələbatlarının əsas qrupları hansılardı?

- İctimai
- Təşkilati
- İnzibati
- Fizioloji
- ✓ İdarə edici

396. İnsan fəaliyyətini ilkin tə'yinedicisi nədir?

- satıcılar
- Rəhbərin tapşırıqları
- Mülkiyyətçilər
- maşınlan
- ✓ Tələbatlar və imkanlar

397. V.Xilya görə menecment funksiyalarının sistemləşdirilməsi;

- ✓ Siyasetin və məqsədin formalasdırılması, planlaşdırma, təşkiletmə, kadrların idarə edilməsi
- Planlaşdırma, motivasiya, uçot
- Planlaşdırma, təşkiletmə, nəzarət;
- Problemin qoyuluşu, təşkiletmə, tənzimetmə, uçot

- Planlaşdırma, motivasiya, proqnozlaşdırma, uçot, təşkiletmə, nəzarət, informasiya

398. Q.Kunsa (ABŞ) görə menecment funksiyalarının sistemləşdiril-məsi;

- ✓ Planlaşdırma, təşkiletmə, kadrların idarə edilməsi, rəhbərlik, kontrolinq
- Proqnozlaşdırma, stimullaşdırma, motivasiya, uçot, nəzarət, planlaşdırma
- Planlaşdırma, koordinasiya, stimullaşdırma, motivasiya, nəzarət, informasiya
- Planlaşdırma, uçot, tənzimetmə, tətqiqetmə, koordinasiya prosesi və uçot
- Planlaşdırma, təşkiletmə, tənzimetmə, audit

399. L.Qulika (ABŞ) görə menecment funksiyalarının sistemləşdirilməsi;

- Proqnozlaşdırma, tənzimetmə, kooperasiya, audit, motivasiya
- Proqnozlaşdırma, hazırlama, nəzarət, uçot, tətqiqetmə
- ✓ Planlaşdırma, təşkiletmə, kadrların idarə edilməsi, rəhbərlik, koordinasiya, uçot, büdcələşdirmə
- Planlaşdırma, təşkiletmə, nəzarət
- Planlaşdırma, informasiya, tənzimetmə, kooperasiya, uçot

400. A.Fayolya (Fransa) görə menecment funksiyalarının sistemləşdirilməsi

- ✓ Planlaşdırma, təşkiletmə, rəhbərlik, koordinasiya, nəzarət
- Planlaşdırma, stimullaşdırma, təşkiletmə, uçot
- Planlaşdırma, proqnozlaşdırma, informasiya, motivasiya
- Planlaşdırma, tənzimetmə, motivasiya, optimallaşdırma
- Proqnozlaşdırma, informasiya, uçot, nəzarət, audit

401. Porter-Louler modeli:

- ✓ Kompleks motivasiya nəzəriyyəsidir: gözləmələr və ədalətlilik nəzəriyyələri
- Qersberq nəzəriyyəsidir; gözləmələr və ədalətlilik nəzəriyyələri;
- Ehtimal nəzəriyyəsidir.
- Leontyev nəzəriyyəsidir;
- Növbəlik nəzəriyyəsidir;

402. Qersberqin ikiamilli nəzəriyyəsi:

- Keyfiyyətli istehlak mallarıdır;
- Məhsulların və istehsal mallarının yeni tipləridir;
- ✓ İnsanların fəaliyyətinə iki qrup amil təsir göstərir: gigiyenik və motivləşdirici;
- Geyim və ayyaqqabaların yeni modelləridir;
- Cəmiyyətdə mövqe və hakimiyyətdir;

403. D.Mak-Klellanda görə tələbatlar nəzəriyyəsi:

- Qlobal miqyaslı tələbatdır.
- Dövlət miqyaslı tələbatdır;
- ✓ İnsanların fəaliyyətinin nəticələri ilə onların hakimiyyətə, müvəffəqiyyətə, əlaqədə olmaya olan tələbatlar arasında əlaqədir;
- Cinsinə və yaşına görə tələbatlardır;
- Milli mənsubiyyətinə görə tələbatdır;

404. A.Maslounun tələbatlar iyerarxiyası:

- Gəlirdən asılı olan tələbatlardır.
- Əhalinin müxtəlif təbəqələrinin tələbatıdır;
- ✓ Hər hansı bir tələbatın üstünlük təşkil etdiyi müxtəlif səviyyəli tələbatlardır;
- Tutduğu vəzifədən asılı olaraq tələbatlardır;
- Ayri-ayrı ərazilərin və regionların tələbatlarının;

405. Əgər GX göstərilən xidmətin miqdarı, X_i - idarəetmə xərcləri olarsa, bir göstərilən xidmətə idarəetmə xərcləri əmsalını \hat{X}_i necə müəyyən etmək olar:

- ✓ $\Theta x = X_i / GX$
- $\Theta x = X_i + GX$
- $\Theta x = X_i + GX$
- $\Theta x = GX / X_i$
- $\Theta x = X_i * GX$

406. Xərclər əmsalını(Θx) necə hesablamaq olar? (X_i - idarəetməyə olan xərclər, X -ümumi xərclər)

- ✓ $\Theta x = X_i / X$
- $\Theta x = X / X_i$
- $\Theta x = X + X_i$
- $\Theta x = X + X_i$
- $\Theta x = X + X_i$

407. İdarəetmə işçilərinin sayının əmsalını(K_s) necə müəyyən etmək olar?(S_i -idarəetmə işçilərinin sayı, S -ümumi sayı)

- ✓ $K_s = S_i / S$
- $K_s = S_i + S$
- $K_s = S_i + S$
- $K_s = S_i * S$
- $K_s = S / S_i$

408. İdarəetmə effektivliyi göstəricisini(Θi) necə hesablamaq olar? (X_i –idarəetmə xərcləridir, M -mənfəətdir)

- ✓ $\Theta i = M / X_i$
- $\Theta i = M + X_i$
- $\Theta i = M + X_i$
- $\Theta i = X_i / M$
- $\Theta i = X_i * M$

409. İdarəetmədə işgüzar oyunları:

- Deduksiya metodudur
- Sistemli təhlil metodudur
- Təcrübi təhlil metodudur
- İdarəetmə tənzimlənməsi metodudur
- ✓ İdarəetmə proseslərinin oxşatma (imitasiya) metodudur

410. Aşağıda adları çəkilən nələr idarəetmə predmeti kimi çıxış edə bilər?

- Kitablar
- İnvestisiya prosesi
- ✓ idarəetmə münasibətləri
- Obyektin tikintisi proyekti
- tədqiqat

411. Kəmərsiyanın klassik konsepsiyasına daxildir:

- ✓ kommersiya fəaliyyətinin idarə edilməsi haqqında elmi-saslandırılmış təsəvvürler
- kompleks tədbirlər sistemi
- mal təchizatı və malların hərəkəti sistemi
- loqistik proseslər sistemi
- idarəetmə qərarlarının qəbul edilməsi sistemi

412. Kəmərsiyaya bir sistem kimi baxaraq nəyi fərqləndirmək olar:

- ✓ giriş, çıkış, proses
- daxilolma və göndərmə
- insan resursları və kadrlar

- alıcılar və istehlakçılar
- reallaşdırma və satış

413. Kommersiyanın əsas nəzəriyyələrinə aiddir:

- riyazi nəzəriyyələr
- fəlsəfi nəzəriyyələr
- ✓ mütləq və nisbi üstünlükler nəzəriyyələri
- ehtimal nəzəriyyəsi
- oyun nəzəriyyəsi

414. Kommersiyanın elmi nəzəriyyəsinin əsas xarakteristikasına daxildir:

- ✓ kommersiyanın metodologiyası, elmi və nəzəriyyəsi
- kommersiyanın məqsəd və vasitələri
- kommersiyanın funksional əlaqələri
- kommersiya prosesləri
- kommersiya prinsipləri və xassələri

415. Kommersiya elminin əsas elementi nədir:

- ✓ ticarət siyasetinin formalaşması
- tədavülün ucotunun təmini
- alqı-satqının idarə edilməsi
- daxili bazara çıxış
- xarici bazara çıxış

416. Kommersiya fəaliyyətinin konsepsiyasının əsasını nə təşkil edir?

- İstehlakçılar
- Alıcılar
- ✓ nəzəriyyələr
- müəssisələr
- Firmalar

417. Kommersiya müəssisəsinin daxili mühitinin əsası nədir?

- anbar təsərrüfatı
- əmtəə və mallar
- ✓ istehsal, maliyyə, iqtisadi və kadr resursları
- direktorlar şurası
- informasiyakompyuter təminatı

418. Kommersiya müəssisəsinin xarici mühitinin əsası nədir?

- xarici tərəfdaşlar
- malgöndərənlər
- ✓ iqtisadi tendensiyalar, sosial mühit, alıcılar və istehlakçılar
- digər müəssisələr
- xarici ölkələr

419. Kommersiya elmi hansı prinsiplər əsasında formalaşır:

- ✓ Bazar
- məlumatlandırma
- Iyerarxiya
- Kollegiallıq
- Demokratiya

420. Kommersiya elminin əsası nədir?

✓ Metodologiya

- təşkilat
- təcrübə
- Metodika
- Struktur

421. Sosial-psixoloji idarəetmənin əsas bölmələrinə hansılar aid deyil?

✓ Təsirin inzibati metodları

- İdarəetmənin sosial metodları
- Sosial qrupların psixologiyası
- Fərdin sosial psixologiyası
- Birgə fəaliyyət psixologiyası

422. Əməkdaşlıq üslubuna aşağıdakılardan uyğun gəlir:

✓ toqquşma

- İnformasiyanın açılması siyasəti
- İnformasiyanıngizlətmə taktikası
- Prinsipial danışçılar metodu
- Aralıq təkliflər oyunu

423. İdarəetmə elmi məktəbinin konsepsiyasının mahiyyəti nədən ibarətdir?

• İş şəraiti nəticəyə təsir göstərir

• Komplekslilik

✓ İdarəetmə subyektin obyektə fasılısız təsiridir

• İdarəetmə vəzifələri formallıza edilmiş ola bilər

• İdarəetmə qərarlarının qəbul edilməsinin vacibliyini təstiq edir

424. Münaqişə iştirakçısı kimdir?

• Təbedə olan

• İnzibatçı

• menecer

• Rəhbər

✓ Opponent

425. Təşkilatın məqsədləri aşağıdakı kimi olmalıdır:

• Ziddolunmayan

• Orta və əlçatan

• Mümkün qədər ümumi

✓ Konkret, ölçülən və yaxşı saxlanılan

• Mümkün qədər yaxın

426. İdarəetmə apparatında vəzifə tutan şəxs kimdir?

• inzibatçı

• Menecer

• Mütəxəssis

• Lider

✓ Vəzifə adamı

427. Aşağıdakılardan hansı məlumat bazasının layihələşdirilməsinin mərhəlesi deyil?

✓ sahənin tədqiqi

• Məlumatların qruplaşdırılması

• Məlumatların proqnozu

- Məlumat cədvəlində qeydlər
- Məlumatların təhlili

428. Formulyar-nümunə dedikdə nə başa düşülür?

- ✓ Standart sənədlərin blankları
- Rekvizitlərin məcmuu
- Sənədlərin kompleksi
- İnformasiy vərəqələri
- surət

429. Səliqəli və etibarlı sənədin xüsusiyyəti:

- ✓ İnformativ
- Tədris
- Tərbiyəvi
- üzürlü
- İstismar

430. Rekvizitlər məcmuundan ibarət olan sənəd necə adlanır?

- ✓ Blank
- Rekvizit
- Məktub
- hesabat
- Formulyar

431. “Kargüzarlıq” terminin mənası nədir?

- ✓ İnformasiya daşıyıcısı
- Yük daşıyıcısı
- Məhsul daşıyıcısı
- Xidmət daşıyıcısı
- pul daşıyıcısı

432. Struktur bölmələrdə yerinə yetirilən əməliyyatlar zamanı sənəd dövriyyəsinin forması hansıdır?

- ✓ Qeyri-mərkəzləşdirilmiş
- Qarışq
- Xətti
- Funksional
- Mərkəzləşdirilmiş

433. Kompyuterin lokal telefon şəbəkəsinə qoşulma cihazı necə adlanır?

- ✓ modem
- Skaner
- Telefon
- Maqnitofon
- Strimer

434. İqtisadi informasiyanın dəyərliliyi nə ilə bağlıdır?

- ✓ Qarşıya qoyulmuş məqsədə çatmaq üçün alınan informasiyanın daxil edilməsi səviyyəsi ilə
- Onun uyğunluq səviyyəsi ilə
- Onun aydınlıq səviyyəsi ilə
- Onun səliqəlliliyi ilə
- Onun düzgün seçiləməsi ilə

435. İqtisadi informasiyanın dövrililiyi aşağıdakını nəzərdə tutur:

- ✓ İnfomasiya təkrarlanır, çünki texnoloji proseslərin mərhələləri təkrarlanır
- Hər zaman kəmiyyət göstəriciləri istifadə edilir
- Mənaların son sayını
- İnfomasiyanın artıqlığı
- İnfomasiyanın qitlığı

436. İqtisadi infomasiya dedikdə nə başa düşülür?

- İzahetmə, başasalma
- Müxtəlif məlumatların məcmuu
- Məlumat axını
- ✓ İstehsal, bölgü, mübadilə və istehlak proseslərinə xidmət edən infomasiya
- Abstrakt anlayış

437. Təşkilatın fəaliyyətinin planlaşdırılmasının məqsədi nədir?

- ✓ Məqsədlərin, qüvvələrin və vasitələrin müəyyən edilməsi
- Müddətin əsaslandırılması
- İşçilərin sayının əsaslandırılması
- Heyətin yığılması
- Xərclərin əsaslandırılması

438. İdarəetmə məhsuldar əmək hesab edilə bilər :

- ✓ Çünkü idarəetmə yeni dəyər yaradır
- O sadəcə kontroldür
- Çünkü əməyi idarə edir
- Çünkü insanları idarə edir
- O sadəcə nəzarətdir

439. Təşkilat sahəsində məqsədə çatma kumulyasiyası nə deməkdir?

- ✓ Məqsədə çatma trayektoriyası
- Ritmin əks olunması
- proporsionallıq
- ritmiklik
- Təşkilatın davranışısı

440. Optimal plan olarsa yüksək mənfiət əldə etmək üçün vacib və kifayət edən şərait hansıdır?

- ✓ Razılışdırılmış ritmik iş
- Planların artıqlaması ilə yerinə yetirilməsi
- Uğurlu iş
- Qabaqcıl olmaq
- Artırılmış səlahiyyətlərin qəbulu

441. Sərəncamçı mərkəzlərdən hansı daha yüksək çevikliyə malikdir

- ✓ koordinasiya
- idarəedici
- kadr
- infomasiya
- təşkilati

442. Zəif həlqələrdə diqqətin və gücün cəmləşməsi prinsipi nədə əks olunur?

- ✓ İstehsaldə “dar yerlərin” üzə çıxarılması
- Proqnozun işlənilməsi
- Konsepsiyanın işlənilməsi

- Təşkilatın davranış strategiyasının işlənilməsi
- Kritik yolların müəyyən edilməsi

443. İdarəetmə işi nədir?

- Əmr
- Planlaşdırma
- Proqnozlaşdırma
- Məqsədin transformasiyası
- ✓ İdarəetmə subyektinin idarəetmə predmetinə müraciəti

444. İdarəetmə obyekti nədir?

- zavodlar
- ✓ Təsirə məruz qala biləcək hər bir şey
- Dinamikada, inkişafda ola bilən hər bir şey
- Firmalar
- Sistem kateqoriyalar vasitəsi ilə təsvir edilə bilər hər bir şey

445. Sistemin hansı struktur əməlgəlməsi ilkin hesab edilir?

- Morfoloji struktur
- Funksional struktur
- Əşya-məqsəd strukturu
- ✓ Xüsusiyyət və vəziyyət strukturu
- İnformasiya strukturu

446. Təşkilatın fəaliyyət ritminin subordinasiyayasını texniki əmək bölgüsünün hansı bloku müəyyən edir?

- Kommersiya bloku
- ✓ Təssərüfat fəaliyyəti bloku
- Xidmət istehsal bloku
- Əsas istehsal bloku
- Köməkçi istehsal bloku

447. Dövlət akimiyyətinin yerinə yetirilməsində vətəndaşların iştirakı hansı formada həyata keçirilə bilər?

- şəxsi
- ✓ vasitə ilə ifadə etmə
- bilavasitə
- Fərdi və kollektiv
- Bayramlar zamanı

448. Bölgü kanallarının idarə edilməsi:

- ✓ İstehsaldan son istehlakçıya kimi xammalın və hazır məhsulların hərəkətinin istiqamətləridir;
- Bölgü kanallarının tənzimlənməsi sistemidir;
- Nəqliyyat vəsaitlərinin idarə edilməsi sistemidir;
- Ritmik mal yeridilişi sistemidir;
- Ritmik mal təminatı sistemidir;

449. Keyfiyyətin idarə edilməsi sistemi:

- ✓ İstehlakçılara cəmlənmiş keyfiyyətin fasılısız sabit yaxşılaşdırılmasıdır
- Keyfiyyətli malların istehsalıdır;
- Keyfiyyət nişanıdır;
- Malların keyfiyyətli qiymətləndirilməsidir.
- Keyfiyyətli malların realizasiya edilməsidir;

450. Maliyyə-istehsal qrupları:

- Maliyyə və bank sistemidir.
- Müştərək və ortaq firmalardır;
- ✓ Maliyyə və investisiya institutlarını daxil edən transmilli korporasiyaların növüdür;
- Ticarət və kommersiya firmalarıdır;
- Xarici firmalardır;

451. Azad ticarət zonaları:

- Bazarın ərazisidir;
- Topdan anbarların yerləşdiyi ərazidir.
- İstehlak mallarının azad ticarətidir;
- Ticarət şəbəkəsinin yerləşdiyi ərazidir;
- ✓ Xüsusi iqtisadi, hüquqi və inzibati rejimə malik ərazidir;

452. Kompyuter şəbəkəsinin serveri:

- ✓ Müştərək istifadə üçün öz resurslarını təqdim edən kompyuterdir;
- Kimmersiya sferasına müasir kompyuterlərin tətbiqidir.
- Texnoloji prosesə müasir kompyuterlərin tətbiqidir;
- Kompyuter şəbəkəsinin istifadə edilməsidir;
- Kompyuter proqramlarının əldə edilməsidir;

453. Məlumatlandırma (Kulbak ölçüsü):

- ✓ İdarəetmənin təşkilinin müxtəlif elementlərinin sistemin son göstəricilərinə təsirinin müəyyən edilməsidir
- Qüvvələrin birləşdirilməsinə yönəldilən prosesdir
- İformasiya-kommunikasiya sistemidir
- Firmanın informasiya sisteminin müəyyən edilməsidir
- Metod və proseslərin məcmuudur

454. Entropiya nədir?

- Obyektin həyatılık siklinin mərhələsidir
- Nisbi effektivlik göstəricisidir
- Barazın sistem tədqiqidir
- ✓ Sistemin müəyyən edilməyən dərəcəsini xarakterizə edən informasiya ölçüsü nəzəriyyəsidir
- Firmanın ranjirovka edilməsidir

455. İdarəetmə rejimi:

- ✓ Müəyyən forma və metodlara müvafiq olan idarəetmə sistemidir
- İdarəetmə prosesinin təşkilati modelləşdirməsidir
- İdarəetmə və idarəolunma normalarıdır
- İdarəetmə ritmliliyidir
- İdarəetmə qrafikidir

456. Xarici ticarətin idarə edilməsi obyekti nədir?

- ✓ İxrac və idxal
- İdxal
- Daxili bazar
- bütün ticarət
- İxrac

457. Əməyin idarə olunmasının predmeti nədir?

- ✓ Məlumat
- Texnika
- Əmtəə

- Materiallar
- Xammal

458. Danışq prosesinin hansı məqamında opponentə ultimatum irəli sürürlür?

- ✓ Kulminasiya məqamında
- Ən əvvəldə
- Danışq prosesində
- Danışqlar bitəndə
- Axırda

459. Malların həyatilik siklinin hansı mərhələsində informasiya reklamı istifadə edilir?

- ✓ Malların bazara daxil olma mərhələsində
- Yetkinlik mərhələsində
- Bütün mərhələlərdə
- Məlum deyil
- Yüksəklik mərhələsində

460. Malların müxtəlifliyinin idarə edilməsi ilə bağlı fəaliyyət hansıdır?

- ✓ Çeşid siyaseti
- Malların həyatilik sikli
- Əmtəə siyaseti
- Reklam siyaseti
- Servis siyaseti

461. Aşağıda adları çəkilən strategiyalardan hansıları marketing strategiyasına aid deyil?

- ✓ İşgüzar strategiya
- Qiymət strategiyası
- Əmtəə strategiyası
- Kommunakitiv strategiya
- Sosial strategiya

462. Marketing üzrə rəhbərlər bazarın tətqiqi üzrə hansı kabinet metodlarından istifadə edə bilər?

- ✓ Telefon sorğusu
- Xalis müşahidə
- Eksperimentlərin keçirilməsi
- Malların satışı
- Seçmə müşahidə

463. Heyətin idarə edilməsi strategiyasının tərkib hissələri

- ✓ missiya, məqsədlər, vəzifələr;
- ideyalar, fikirlər;
- prosedurlar
- qaydalar
- qiymətləndirmə, heyətin inkişafı;

464. İlkin informasiyanın yiğüm metodu hansıdır?

- ✓ Müşahidə
- İmitasiya
- Sınaq satış metodu
- Reklam
- Sorğu

465. Marketing xidmətlərinin qululmasına qarşı irəli sürürlən əsas tələblər hansıları?

- ✓ Elastiklik
- Taktika
- Çox pilləlilik
- Çox həlqəlilik
- möhkəmlik

466. Satış şöbəsi aşağıdakıları həyata keçirir:

- ✓ Satış fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi
- Marketinq tədqiqatları
- Yeni malların yaradılması
- Əhaliyə malların satışı
- Ticarət agentlərinin idarə edilməsi

467. Tələbin hansı vəziyyətində rəhbər reklamdan istifadə etməyə bilər?

- Bütün situasiyalarda
- Aşağı tələb səviyyəsində
- Yüksək tələb səviyyəsində
- Müəyyən tələb səviyyəsində
- ✓ Həddən artıq çox olan tələb səviyyəsində

468. Strateji marketinq planlaşdırması dedikdə nə başa düşülür?

- ✓ Kompaniyanın məqsəd və missiyalarının müəyyən edilməsi
- Orta müddətli proqnoz
- Uzunmüddətli proqnoz
- Strateji planlara nəzarət
- Qısamüddətli proqnoz

469. Cari situasiyanın təhlili hansı mərhələdən başlayır?

- ✓ İnformasiyanın yiğilmasından
- Proqnozlaşdırmadan
- Planlaşdırmadan
- Hesabın hazırlanmasından
- Güclü və zəif tərəflərin təhlilindən

470. Firmanın yüksəliş strategiyası dedikdə nə başa düşülür?

- ✓ Differensial yüksəliş strategiyası
- Cəmləşmə strategiyası
- İnteqrasiya strategiyası
- Əməkdaşlıq strategiyası
- Fərqlilik strategiyası

471. Hansı sənəd növləri sərəncam sənədlərinə aid deyil?

- ✓ xahiş
- sərəncam
- nizamnamə
- qərar
- Göstərişlər

472. Kargüzarlığın əsas vəzifəsi:

- ✓ İşin düzgün tərtibi
- Menecerin əməyinin yüngülləşdirilməsi
- İstehsal prosesinin işinin təminini

- İşin ritmikliyinin təmini
- Firmanın fasilsiz işinin təmini

473. Sənəddövriyyəsinə aiddir:

- ✓ Sənədlərin axını
- İş mərhələsi
- İşin mərhələsi
- İşin tamamlanması
- İş kompleksi

474. Əslin informasiyasını tamamilə əks etdirən sənəd hansıdır?

- ✓ Dublikat
- Təsdiqlənmiş kopiya
- Çıxarış
- Çıxarış
- Kopiya

475. Əsas sənədin müəyyən hissələrini izah edən sənəd hansıdır?

- Məlumat vərəqəsi
- Akt
- Əmr
- ✓ İzahat vərəqəsi
- Protokol

476. 10 ilə qədər saxlanılan sənəd hansına aiddir?

- ✓ Uzunmüddətli saxlama
- Cari saxlama
- Daimi saxlama
- Ortamüddətli saxlama
- Qəsamüddətli saxlama

477. Əbədi saxlanılan sənəd:

- ✓ Daimi saxlama
- Qısamüddətli saxlama
- Orta müddətli saxlama
- Uzunmüddətli saxlama
- Müddətli saxlama

478. İnformasiya -sorag sənədlərinə aid olan sənədlər hansılardır?

- ✓ Məlumat vərəqəsi
- sərəncam
- Əmr
- Protokol
- Akt

479. Daxili sənədlərlə iş prosesinə daxil olmayan mərhələ hansıdır?

- ✓ İcraya nəzarət
- tikilmə
- Göndərmə
- Qəbul
- Qeyd olunma

480. Müəssisə səviyyəsində təsdiq edilmiş sənədlərin forması:

- Yerli
- Lokal
- ✓ müəssisə və birliklərin sənədlər forması
- Dövlət
- Sahə

481. Sahə nazirlikləri səviyyəsində təsdiq edilmiş sənədlərin forması:

- ✓ Sahə
- Yerli
- Regional
- Dövlət
- bələdiyyə

482. Maliyyə – hesabat sənədlərinə hansı sənədlər aid edilmir ?

- ✓ Vəzifə təlimatları
- Smetalar
- Ödəmə kartları
- İllik hesabatlar
- Kassa kitabları

483. Sənədlərin işlənməsi və tərtibi üçün vacib olan norma hansıdır?

- qruplaşdırma
- təşkiletmə
- ✓ Standartlaşdırma və unifikasiya
- Protokolların tərtibi
- Təsnifat

484. Konfidensial informasiyanın qorunmasına aid edilməyən nədir?

- ✓ Protokolun tərtibi
- “şəxsi” qrifı
- “məxvi” qrifı
- Kommersiya sırrı
- İnformasiyaya daxil olma məhdudiyəti

485. Rəhbər tərəfindən verilən hüquqi akt hansıdır?

- ✓ Əmr
- Xahiş
- Qərar
- ötürülmə
- Göstəriş

486. Müəssisənin hüquqi aktı hansıdır?

- ✓ Müəssisənin nizamnaməsi
- Ştat cədvəli
- Metodika
- Hüquqi sənəd
- Təlimatlandırma

487. Fərdi ekspert qiymətləndirilməsi metodları hansılardır?

- ✓ Müsahibə, analitik
- Modelləşdirmə
- Kombinəedilmə

- normativ
- Kommisiyalar, ideyaların qenerasiyası

488. Kollektiv ekspert qiymətləndirilməsi metodları hansılardır?

- Ssenari metodları
- Müsahibə
- Kombinədilmə
- Modelləşdirmə
- ✓ Kommisiyalar, ideyaların qenerasiyası

489. İdarəetmənin modelləşdirilməsi metodlarına aiddir:

- ✓ İqtisadi-riyazi modellər, struktur modellər
- Ekspert qiymətləndirilməsi
- Normativ
- hüquqi
- Müsahibə

490. Proqramm-məqsədli tənzimlənmənin çatışmamazlıqları hansılardır?

- ✓ Proqramlar arası əlaqənin və koordinasiyasının olmaması
- normativ və qanunverici bazanın olması
- Proqnoz qiymətləndirilməsinin olması
- Strateji qiymətləndirməsinin olması
- Tədbirlərin genişliyi və miqyası

491. Proqnozlaşmanın üfüqiliyinə görə aşağıdakı növ proqnozları fərqləndirirlər:

- ✓ Qısa-, orta- və uzunmüddətli
- Normativ və formalizə edilmiş
- Sosial-iqtisadi
- Milli və qlobal
- Sahə və regional

492. Proqnozlaşmanın obyektiñə görə aşağıdakı növ proqnozları fərqləndirirlər:

- ✓ Sahəvi, regional, milli
- Uzun müddətli
- Elmi-texniki
- iqtisadi
- Qısa- və ortamüddətli

493. Firmanın xarici mühitinin təhlili dedikdə nə başa düşülür?

- ✓ Firmanın imkanlarının müəyyən edilməsi üçün xarici amillərin təhlili
- Cari situasiyanın təhlili
- Güclü və zəif tərəflərin təhlili
- Başqaları
- Daxili təşkiletmə

494. Menecmentin müasir nəzəriyyəsinin işlənilməsinə böyük tövhə vermişlər:

- ✓ P.Druker və R.Uoterman
- Meskon və Fayol
- Meskon və Teylor
- Q.Popov
- Teylor və Fayol

495. Hakimiyyət dedikdə nə başa düşülür?

✓ Tabeçilikdə olanlara təsiretmə hüququ və imkanı

- Qüvvə
- Lider olmaq
- səlahiyyətlər
- Güc

496. İdarəetmə əməyinin şaquli bölgüsü nəticəsində idarəetmə sistemində aşağıdakı əmələ gəlir:

✓ Xətti rəhbərlər

- funksional rəhbərlər
- Matris bölmələr
- mütəxəssislər
- Ştab bölmələri

497. Səlahiyyətlərin ötürülməsi dedikdə nə başa düşülür?

✓ Tabeçilikdə olana vəzifələrin və səlahiyyətlərin bir hissəsinin ötürülməsi

- Tabeçilikdə olana tapşırıqların verilməsi
- Tabeçilikdə olana kömək
- Rəhbərin əmri
- Tabeçilikdə olana həvalə etmə

498. Nəzarət diapazonu nə çox olanda aşağı olur?

✓ İdarəetmə səviyyəsi yuxarı olanda

- İdarəetmə səviyyəsi aşağı olanda
- Güclü orta həlqə
- Zəif orta həlqə
- İdarəetmənin orta səviyyəsi

499. Qrup qərarlarının üstunlukları hansılardır?

✓ Surət

- Bilməməzlik
- Zəiflik
- astagəllik
- İxtisasın aşağı olması

500. Əməyin səmərəli təşkili:

✓ iş və istirahət vaxtinin elmi əsaslandırılmış əvəzlənməsi

- sərt iş rejimi
- iş vaxtı işçilərin maksimum yüklənməsi
- iş vaxtı işçilərin minimum yüklənməsi
- dəyişkən iş rejimi;